

0711_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0711 Dünya iqtisadiyyatının tarixi

1 K.Marks görə kapitalizmə qədərki dövrə keçid mərhələləri bölünür

- Heç biri
- Asiya, antik və alman
- Afrika, asiya və alman
- Asiya, orta əsrlər və yapon

2 Tarixi tədqiqatlara görə türkün dövlətçilik tarixi aşağıdakılardan hansı ilə başlamışdır

- Heç biri
- e.ə. I əsrə Mərkəzi Asiyada Ağ Hun dövlətinin təşəkkülündən
- e.ə. V əsrə Mərkəzi Asiyada Götü Hun dövlətinin təşəkkülündən
- e.ə. III əsrə Mərkəzi Asiyada Hun dövlətinin təşəkkülündən

3 Klassik orta əsrlərin Şərq və Qərb üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- Qərb X-XIII və Şərq IX-XI
- Qərb IV-XI və Şərq VII-XI
- Qərb V-XII və Şərq III-XI
- Qərb XI-XV və Şərq XI-XVI

4 Erkən orta əsrlərin əsas xarakterik xüsussiyətləri aşağıdakılardan hansılardır

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formallaşan iqtisadi sistem
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

5 Erkən orta əsrlərin Şərq və Qərb üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- Qərb V-XIII və Şərq VII-XI
- Qərb IV-XI və Şərq VII-XI
- Qərb V-XII və Şərq III-XI
- Qərb V-XI və Şərq II-XI

6 Avropada orta əsrlərin konkret tarixi sərhədləri kimi əsas götürülür

- V-XIV əsrlər
- b.e.ə. VIII əsr-b.e. V əsri
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

7 İstehsal iqtisadiyyatının xaranaloji tarixi təşəkkül dövrü aşağıdakılardan hansıdır

- heç biri
- Neolit inqilabından tutmuş 1960-cı illərə qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

8 Tarixi tədqiqatlara görə türkün dövlətçilik tarixi aşağıdakılardan hansı ilə başlamışdır

- Heç biri
- e.ə. III əsrə Mərkəzi Asiyada Hun dövlətinin təşəkkülündən
- e.ə. V əsrə Mərkəzi Asiyada Götü Hun dövlətinin təşəkkülündən
- e.ə. I əsrə Mərkəzi Asiyada Ağ Hun dövlətinin təşəkkülündən

9 Tarixi tədqiqatlar görə dünyada neçə türk dövləti mövcud olmuşdur

- 100
- 110
- 210
- 10

10 Asiya təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- Kəndi icma üzvləri və sənətkarlar
- Tacir və sənətkarlar
- Sənətkar və qullar
- Qul və tacirlər

11 Antik təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- Kəndi icma üzvləri
- Qul
- Sənətkar
- Tacir

12 Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- Heç biri
- Natural təsərrüfat tipi. Əmtəə istehsal və bazar münasibətlərinin zəif inkişafı
- Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- Qeyri natural təsərrüfat tipi

13 Antik təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- Heç biri
- Mürəkkəb əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- Qeyri natural təsərrüfat tipi

14 Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- Suvarılan əkinçilik, torpaq üzərində dövlət mülkiyyəti, irriqasiya sistemlərinin dövlət idarəetməsi
- Əkinçilik və toxuculuq
- Əkinçilik, heyvandarlıq, sənətkarlıq
- Əkinçilik, toxuculuq və ticarət

15 Antik təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- Heç biri
- Əkinçilik, toxuculuq və ticarət
- Əkinçilik, heyvandarlıq, sənətkarlıq
- Əkinçilik və toxuculuq

16 Asiya təsərrüfatçılıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- Şumer, Assuriya, Babilistan, Qədim Misir, Qədim Hindistan və Qədim Çin
- Qədim Roma və Qədim Misir
- Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- Qədim Yunanistan və Qədim Roma]

17 Antik təsərrüfatlıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan
- Qədim Roma və Qədim Misir
- Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- Qədim Yunanistan və Qədim Roma

18 Antik təsərrüfatlıq modeli dedikdə

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Dini-ruhani komponentin dominantlığı sistemi
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formallaşan iqtisadi sistem

19 Qədimşərq (asıya) təsərrüfatlıq modeli dedikdə

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Dini-ruhani komponentin dominantlığı sistemi
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi sistemi

20 Ticarət məskunlaşmasının Anoykiya növü dedikdə

- Əkinçilərin daimi məskunlaşması
- Məskunlaşan ərazi
- Əkinçi və sənətkarların daimi məskunlaşması
- Sənətkarların daimi məskunlaşması

21 Ticarət məskunlaşmasının Emporiya növü dedikdə

- Əkinçilərin daimi məskunlaşması
- Sənətkarların daimi məskunlaşması
- Əkinçi və sənətkarların daimi məskunlaşması
- Məskunlaşan ərazi

22 Qədim Yunanıstanda Ticarət məskunlaşmasının hansı növləri mövcud olmuşdur

- Dezinteqrasiya və inteqrasiya
- Mədəniyyətlərin inkişafi və müxtəlifliyi
- Anoykiya və Emporiya
- Ticarətin inkişafi və dinamik inkişafi

23 Qədim Yunanıstanın sosial-iqtisadi və siyasi tarixi dövrlənməsinə aid deyil 1.Egey yaxud krit-miken dövrü (b.e.ə. III-II minilliklər) 2.Ibtidai icma münasibətlərinin bərpası, sonraki prosesdə antik mülkiyyət formaları əsasında sinifli cəmiyyətin yaranması dövrü (b.e.ə. XI-IX əsrlər). 3.Arxaik dövr (b.e.ə. VIII-VI əsrlər) – Polislərin yaranması; 4.Klassik dövr (b.e.ə. V-IV əsrlər); 5.Ellin dövrü (b.e.ə. IV-İ əsrlər) 6.b.e.ə VI-VII əsrin II yarısına qədər olan dövr 7. b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısı dövrü

- 1, 7
- 3, 4

- 1, 2
 6, 7

24 B.e.ə. II əsrən etibarən Roma iqtisadiyyatı əsas iki sektora bölündürdü 1.İqtisadiyyatın natural xarakteri 2.Qul əməyi, istehsalın primitiv texnikası 3.Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4.Quldarlıq təsərrüfat sistemi; 5.Kəndli-icma təsərrüfat sistemi

- 1, 3
 3, 4
 1, 2
 4, 5

25 Dünya iqtisadiyyatının ən qədim dövrünün əsas mərhələləri aşağıdakılardan hansılardır 1.Tarixəqədərki və cəmiyyətəqədərki dövr (1.6-0.04 mln il b.e.ə). 2. Mənimsəmə iqtisadiyyatının qərarlaşmadığı dövr (400-12 min il b.e.ə) 3.İnformasiya iqtisadiyyatının qərarlaştığı dövr (XX-XXI əsrlər) 4.Xidmət iqtisadiyyatının formallaşlığı tarixi dövr (XX əsrlərdən bu günə qədər)

- 2, 3
 3, 4
 2, 4
 1, 2

26 V.Repke sosial-bazar təsərrüfatının əsas xarakterik cəhətləri cəhətləri kimi aşağıdakılardan hansıları prioritetləşdirmişdir 1.Personalizm (kollektivizmin əksinə olaraq) 2.Azadlıq (hakimiyyətin təmərgüzləşməsinin əksinə olaraq) 3.Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq) 4.İradəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq) 5.Dini azadlıq (müstəqil seçim imkanı) 6.Söz azadlığı (senzuranın əksinə olaraq)

- 2, 3, 4, 6
 3, 4, 5, 6
 1, 2, 4, 5
 1, 2, 3, 4

27 N.Rozova görə tarixi dövrlənmənin əsas iqtisadi mərhələləri aşağıdakılardan hansılardır 1. Aqrar – sənətkarlıq texnologiyalı cəmiyyət; 2.İndustrial cəmiyyət; 3. Servis texnologiyalı 4 Mondializm 5 Enerji daşıyıcıları sferası

- 3, 4, 5
 1, 2, 3,
 2, 4, 5
 1, 3, 4

28 Modernləşmənin üçüncü dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)
 Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
 Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
 Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)

29 Modernləşmənin ikinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)
 Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
 Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
 Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)

30 Modernləşmənin birinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)
- Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
- Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)

31 Modernist yanaşmaya görə tarixi dövrlənmənin mərhələləri ardıcılılığı aşağıdakılardan hansıdır

- İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr
- İbtidai (tarixəqədrki) dövr, industrial dövr və postindustrial dövr
- Industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr
- İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr

32 Modernist yanaşma tarixi dövrlənmədə neçə mərhələni özündə ehtiva etməkdədir

- 6
- 4
- 5
- 3

33 Modernizm nəzəriyyəsinin U.Dyükqeym versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

34 Modernizm nəzəriyyəsinin U.Tennis versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

35 Modernizm nəzəriyyəsinin Q.Zimmel versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

36 Modernizm nəzəriyyəsinin M.Veber versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

37 İqtisadiyyatın tarixi dövrlənməsi hansı supertsiklləri əhatə etməkdədir

- Indistrial era
- Qədim dünya, indistrial və postindistrial era
- Qədim dünya orta əsrlər və feodalizm dövrü
- Qədim dünya və orta əsrlər dövrü

38 Postindisturial sivilizasiya dövrü hansı tarixi dövrü əhatə etməkdədir

- XVIII əsr
- XV-XVI əsrlər
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri

39 Ilkin feodalizm sivilizasiyası dövrü hansı tarixi dövrü əhatə etmişdir

- V-VI
- XI-XIII əsrlər
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri
- VI-XIII əsrlər

40 İndisturial sivilizasiya dövrü hansı tarixi dövrü əhadə etmişdir.

- XVIII əsr
- XV-XVI əsrlər
- VI-XIII əsrlər
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri

41 Lokal sivilizasiya nəzəriyyəsinin əsas zəif cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar

- Həc biri
- Ayrı-ayrı sivilizasiyalar mövcudlug dövrü eyniləşdirilir
- Regional səpgidə baş vermiş hadisələr özünü hər zaman doğrultmur
- Ayrı-ayrı sivilizasiyaların yaranması və süqutu səbəbləri müxtalifdir

42 A.Tyonbiyə görə müvəffəqiyyətlə inkişaf edən sivilizasiyalar hansı mərhələlərdən keçirlər

- Yaranma, durğunluq və süqut
- Yaranma, artım və süqut
- Artım,durğunluq və süqut
- Yaranma, artım,durğunluq və süqut

43 A.Tyonbinin doğulmamış adlandırdığı sivilizasiya aşağıdakılardan hansıdır

- Meksikan
- Çin
- Misir
- Skandinaviya

44 A.Tyonbinin Ölü sivilizasiyalar adlandırdığı sivilizasiyaların sayı neçədir.

- 14
- 4
- 5
- 3

45 A.Tyonbiyə görə Sivilizasiyanın təsnifatında istifadə olunan kriteriyalardan həmişə sabit qalanları aşağıdakılardan hansılarıdır

- Heç biri
- Siyasi və mədəni konyuktura
- Kapital və torpaq
- Din və onun təşkili forması və ərazi əlaməti

46 S. Xanqinton sivilizasiya nəzəriyyəsi çərçivəsində neçə müasir sivilizasiyani fərqləndirir

- 3
- 8
- 5
- 4

47 Sivilizasiya – ictimai inkişafın barbarlıqdan sonra gələn pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- [yeni cavab]
- L.Morqan və F.Engels
- K.Yaspersin və D.Bell
- A.Toynbi və P.Sorokin

48 Sivilizasiya – xalqlar və regionlarda mədəniyyətin inkişafının müəyyən pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- A.Toynbi və F.Engels
- L.Morqan və F.Engels
- K.Yaspersin və D.Bell
- A.Toynbi və P.Sorokin

49 Tarixi dövrlənmənin sivilizasiya nəzəriyyəsinə görə

- Ideoloji, siyasi, hüquqi və dini münasibətləri təşkil edir
- İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı təşkil edir
- İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmuş “mədəni-tarixi tiplər” yaxud öz inkişafında bir sıra ardıcıl mərhələlərdən keçən “sivilizasiya” təşkil edir.
- İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmamış “mədəni-tarixi tiplər” təşkil edir

50 Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi çatışmayan cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Sivilizasiyalararası əlaqə nəzərə alınır 3.Sivilizasiyaların tipologiya kriteriyalarının amorfluğu 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Təkrarlanma fenomeninə heç bir şəhr verilmir

- 1, 4
- 2, 5
- 3, 4
- 1, 3

51 Müasir industrial cəmiyyətin qərarlaşması prosesini F. Brodel əsas etibarilə neçə dövrə ayırır

- 5
- 3
- 2
- 4

52 L.Meçnikov inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürməklə bəşəriyyət tarixini neçə dövrə bölmüşdür

- 5
- 4
- 2
- 3

53 L.Meçnikova görə inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürülməklə bəşəriyyət tarixini hansı dövrü mövcud olmamışdır

- Göl dövrü
- Ökean dövrü
- Dəniz dövrü
- Çay dövrü

54 Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi üstün cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Demokratik cəmiyyətə keçidin təmin edilməsi 3.Universalizm – onun prinsipləri istənilən ölkə yaxud ölkələr qrupu üçün keçərlidir. 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Tarixi təkvariantlı və bir xətli proses kimi nəzərdən keçirir.

- 3, 4, 5
- 1, 2, 3
- 2, 4, 5
- 1, 3, 4

55 Xətti tarix nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- D.Bell
- K.Yaspersin
- O.Toffler
- A.Toynbi

56 Lokal sivilizasiyalar nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- D.Bell
- Q.Spenser
- O.Toffler
- A.Toynbi

57 Postindistrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansı gətirmişdir

- D.Bell
- O.Kont
- O.Toffler
- U.Rastou

58 İndistrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansıları gətirmişdir

- D.Bell və Ş.Monteskie
- O.Kont və Q.Spenser
- O.Kont və O.Toffler
- U.Rastou və O.Toffler

59 K.Marksın Antik istehsal üsulu anlayışı ilk dəfə müəllifin hansı əsərində öz əksini tapmışdır

- Heç birində
- Siyasi iqtisadın tənqidinə dair
- Kapital
- Alman ideologiyası

60 İctimai-iqtisadi formasiya termini ilk dəfə elmi ədəbiyyata kim tərəfindən gətirilmişdir

- §.Monteskie
- U.Rastou
- K.Yaspers
- K.Marks

61 Tarixi dövrlənmənin marksist nəzəriyyəsinə görə ictimai-iqtisadi formasiyanın əsas elementləri kimi aşağıdakılardan hansılar çıxış edir

- Ideoloji, siyasi, hüquqi və dini münasibətlər
- İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı
- Əmək cismi və əmək aləti
- Sınıfı struktur, nəsil, tayfa, xalq və millət

62 Tarixi dövrlənmənin futuroloji konsepsiyasının əsas tərəfdarları aşağıdakılardan hansılardır

- A.Toynbi və F.Engels
- A.Toynbi və P.Sorokin
- K.Yaspersin və D.Bell
- O.Flextxeym və D.Medous

63 İctimai inkişafın gələcək modellərinin hazırlanması ilə məşğul olan elm sahəsi aşağıdakılardan hansıdır

- Futuralogiya
- Geosiyasət
- Arxeologiya
- Geoİqtisadiyyat

64 Proqnozların xarakterindən asılı olaraq futuroloqlar əsas etibarilə hansı qruplara bölünür

- Optimist və pessemistlər
- Konservatlar
- Demokratik və liberallar
- Praqmatiklər

65 Z.Bjenzinskiyə məxsus futuroloji model aşağıdakılardan hansıdır

- Postindustrial cəmiyyət nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Texnotron cəmiyyət nəzəriyyəsi
- Vahid industrial cəmiyyət nəzəriyyəsi

66 Tarixi dövrlənmənin futuroloji interpretasiyasının optimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Toynbi və F.Engels
- A.Viner və Q.Kan
- K.Yaspersin və D.Bell
- A.Toynbi və P.Sorokin

67 Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Toynbi və F.Engels
- A.Viner və Q.Kan
- D.Medous və D.Forrester
- A.Toynbi və P.Sorokin

68 Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçılarının əsas sloganı aşağıdakılardan hansılardır

- Heç biri
- Gələcək zəif inkişaf dinamikası ilə gələ bilər
- Gələcək gəlməyə bilər
- Gələcək qısa müddətli gələ biər

69 Aşağıdakılardan hansı futuraloji modellərə aid deyildir

- Mədəni proqnozlar
- Energetk proqnozlar
- Demoqrafik proqnozlar
- Sosio-mədəni proqnozlar

70 Tarixi dövrlənmənin riyazi modellərinin əsas tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Panov və S. KApista
- A.Viner və Q.Kan
- D.Medous və D.Forrester
- A.Toynbi və P.Sorokin

71 L.Qrininin konsepsiyasında inkişafın təkrarlanan tsikllərinin nəçə mərhələsi göstərilir

- 5
- 4
- 2
- 6

72 L.Qrininin tarixi dövrlənmənin riyazi konsepsiyasına görə tarixi proses aşağıdakılardan hansı görünüşdədir

- Hiperbola
- Sinergetk proqnozlar
- Demoqrafik
- Sosio-mədəni

73 L.Qrininin konsepsiyasında tarixi prosesin neçə formasiyası göstərilir

- 5
- 6
- 2
- 4

74 L.Qrininin konsepsiyasında tarixi prosesin hansı formasiyası yoxdur

- Xidmət iqtisadiyyatı
- Elmi-informasiya
- Sənaye
- Ovçuluq-yığım

75 L.Qrininin ovçuluq-yığım istehsal prinsipi neçə mərhələdən ibarətdir

- 5
- 6
- 2
- 4

76 L.Qrininin ovçuluq-yığım istehsal prinsipi birinci mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

- Xidmət iqtisadiyyatının təşəkkülü
- Elmi-informasiya inqilabının təşəkkülü
- Sənaye inqilabının baş verməsi
- "Ağilli" insanın yaranması və 100 tipdə primitiv əmək alətlərinin mövcudluğu

77 L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi neçə mərhələdən ibarətdir

- 5
- 4
- 2
- 6

78 L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi beşinci mərhələsinin aşağıdakılardan hansı tarixi dövrü əhatə etməkdədir

- Xidmət iqtisadiyyatının təşəkkülü dövrü
- Elmi-informasiya inqilabının təşəkkülü dövrü
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

79 L.Qrininin sənaye istehsal prinsipi dördüncü mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

- Xidmət iqtisadiyyatının təşəkkülü
- Elmi-informasiya inqilabının təşəkkülü
- Sənaye inqilabının baş verməsi
- Maşınlı sənayenin inkişafı və onun güclü şəkildə yayılması

80 L.Qrininin sənaye istehsal prinsipi neçə mərhələdən ibarətdir

- 5
- 6
- 2
- 4

81 ən qədim dünyanın iqtisadi tarixinin xaranoloji sərhədləri aşağıdakılardan hansıdır

- Xidmət iqtisadiyyatının təşəkkülü dövrü
- İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

82 Dünya iqtisadiyyatının ən qədim dövrü neçə mərhələyə bölünür

- 5
- 4
- 2
- 6

83 ən qədim sinifli cəmiyyətin xranoloji tarixi aşağıdakılardan hansıdır

- heç biri
- b.e.ə V-III əsrlərin ortalarına qədər

- b.e.ə. 3-cü minilliyin ikinci yarısından II minilliyin birinci yarısına qədər
 b.e.ə VI-VII əsrin II yarısına qədər

84 V.Oykenin Təsərrüfatın ideal tipləri konsepsiyasında idarəetmə baxımından hansı iki növü fərqləndirilir

- İdarəçilik sistemi və bazaar sistemi
 İmparrializm və demokratiya
 Ənənəvi system və qarışiq sistem
 Totalitarizm və bazar təsərrüfatı

85 V.Oykenə görə tarixi dövrlənmədə əsas kriteriya kimi aşağıdakılardan hansı çıxış edir

- İdarəçilik sistemi
 Hakimiyyyətin strukturu
 Dövlət quruluşu
 Təsərrüfatın idarəedilməsi forması

86 Tarixi prosesin ilk ciddi dövrlənməsi hansı mütəxəssisin konsepsiyasında öz əksini tapmışdır

- D.Bell
 L.Morqan
 O.Toffler
 A.Toynbi

87 A.İ.Fursovun fikrincə ümumdünya tarixi proses iki müstəvidə gedir onlar aşağıdakılardan hansılardır

- Avropanı modeli və Qərb modeli
 Asiya modeli və Şərqi modeli
 Afrika modeli və Cənub modeli
 Asiya modeli və Qərb modeli

88 K.Vittfoqelin ikixəttli nəzəriyyəsi aşağıdakılardan hansı fərqliliyə söykənir

- Cənub Qərb
 Şərqi- Cənub
 Şimal-Cənub
 Şərqi-Qərb

89 F.Engelsin Anti-Dyürinq əsərində dövlətin təşəkkülünün neçə forması təsbit edilmişdir

- 12
 2
 15
 4

90 K.Marks görə kapitalizmə qədərki dövrə keçid mərhələləri bölünür

- Heç biri
 Asiya, orta əsrlər və yapon
 Afrika, asiya və alman
 Asiya, antik və alman

91 K.Marks görə kapitalizmə qədərki dövrü neçə mərhələyə bölünür

- 2
 4

- 5
 3

92 Tarixi dövrlənmə ilə əlaqədar nəzəriyyələrdə çoxxətli yanaşma ideyasına ilk dəfə aşağıdakılardan hansı tədqiqatçı müraciət etmişdir

- D.Bell
 Ş.Monteskye
 O.Toffler
 A.Toynbi

93 M.Fridin konsepsiyasında sosial təkamülün neçə səviyyəsi fərqləndirilir

- 2
 3
 5
 4

94 Neoevolusionizmin (Yeni təkamül nəzəriyyəsi) əsas etibarilə hansı prinsipdən çıxış etmişdir

- Heç biri
 Mərkəzçilik prinsipi
 Çoxspektrilik prinsipi
 Bir xəttlilik prinsipindən

95 L.Uayta görə mərhələli keçidin realizasiyasında hansı inqilablar müşahidə edilmişdir 1.Aqrar 2.Sənaye 3.Yanacaq 4.Xidmət 5.Nüvə yanacağı

- 2, 3, 4
 3, 4, 5
 1, 2, 4
 1, 3, 5

96 Dünya iqtisadiyyatının tarixində mədəni təkamüldə iki mərhələ: primitiv cəmiyyət və sivilizasiya bölgüsünü hansı tədqiqatçı tədqiq etmişdir

- D.Bell
 L.Uayt
 O.Toffler
 A.Toynbi

97 Tarixi sistemlərin tipologiyasının İ.Vallerstain versiyasına görə hansı tip bura aid deyil

- Dünya – iqtisadiyyatlar
 Dünya – imperiyalar
 Mini sistemlər
 Qarışlıq sistemlər

98 Tarixi sistemlərin tipologiyasının İ.Vallerstain versiyasına görə hansı mübadilənin tipi deyil

- Yenidən bölgü
 Ənənəvi
 Qarşılıqlı mübadilə
 Bazar mübadiləsi

99 Tarixi sistemlərin tipologiyasının İ.Vallerstain versiyasına görə hansı integrasiya üsulu deyil

- Sosial
- İqtisadi
- Hərbi – siyasi
- Ənənəvi

100 Tarixi sistemlərin forma müxtəlifliyinin Vallerstain versiyasına görə dünya sistemlərinin hansı formaları mövcuddur 1. Dünya imperiyaları 2. İri biznes strukturları 3. Dünya iqtisadiyyatları 4. Keçid iqtisadiyyatlı ölkələr 5. Regional iqtisadi integrasiya birlikləri

- 3, 5
- 4, 5
- 2, 4
- 1, 3

101 Dünya sistem yanaşması aşağıdakı hansı nəzəriyyələrin sintezi kimi formallaşmışdır

- Heç biri
- K.Yaspersin və D.Bellinin nəzəriyyələri
- A.Toyntbi və P.Sorokinin nəzəriyyələri
- F.Brodelin “geotarix” nəzəriyyəsi və “Annallar” məktəbinin nəzəri irsi

102 Dünya sistem nəzəriyyəsinə görə İ.Vallerstain hansı zaman tiplərini fərqləndirmişdir 1. Struktur zaman 2. Resesiyazamanı 3. Tsiklik zaman 4. Ekspansiya zamanı 5. Depresiya zamanı

- 1, 4
- 3, 5
- 2, 4
- 1, 3

103 İlk modernləşmə dedikdə aşağıdakılardan hansı başa düşülür

- Ənənəvi cəmiyyətdən postindustrializmə keçid
- İndustrial cəmiyyətdən postindustrializmə keçid
- Ənənəvi cəmiyyətdən feodalizmə keçid
- Ənənəvi cəmiyyətdən industrializmə keçid

104 Aşağıdakılardan hansı informasiya iqtisadiyyatının əsas təzahür aspekti kimi qəbul edilə bilinir

- İnfomasiya iqtisadiyyatı - “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu ilə yaranmışdır
- İnfomasiya iqtisadiyyatı - kapitalin təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişidir
- İnfomasiya iqtisadiyyatı-beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilməsidir
- İnfomasiya iqtisadiyyatı – infomasiya istehsalın amili, istənilən iqtisadi sistemin fundamental resurslarından biridir

105 Aşağıdakılardan hansı dünya iqtisadiyyatının inkişafında V mərhələni özündə əks etdirir

- İnfomasiya iqtisadiyyatı
- Sənaye iqtisadiyyatı
- Aqrar iqtisadiyyat
- Xidmət iqtisadiyyatı

106 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

- Alternativi var; milli identiklik
- Qeyri-bərabərliyi daha da dərinləşdirir

- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

107 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

- Qeyri-bərabərliyi aradan qaldırır
- Bir istiqamətlidir, alternativsizdir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

108 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Qeyri-bərabərliyi aradan qaldırır
- Alternativi var; milli identiklik

109 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- Alternativi var; milli identiklik
- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

110 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Qeyri-bərabərliyi aradan qaldırır
- Alternativi var; milli identiklik

111 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- Alternativi var; milli identiklik
- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

112 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- Qeyri-bərabərliyi aradan qaldırır
- Bir istiqamətlidir, alternativsizdir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

113 Qloballaşma dixotomiyasına görə hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Qeyri-bərabərliyi aradan qaldırır
- Bir istiqamətlidir, alternativsizdir
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

114 Aşağıdakılardan hansı qloballaşma prosesinin informasion inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- İşgüzar münasibətlərin, , iqtisadi və maliyyə informasiyalarının mübadiləsi prosesində istifadə edilən rabitə vasitələrinin radikal şəkildə dəyişməsi

115 Aşağıdakılardan hansı qloballaşma prosesinin sosiomədəni inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- Milli dəyərlər sisteminin həm mövcudluq, həm də təsir imkanları baxımından zəifləməsi

116 Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir

- Dövlət nəzarətinin zəifləməsi, əmtəə, xidmət, kapital və insanların ölkələrarası miqrasiyasının sərbəstləşdirilməsi
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

117 Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Əmtəə, xidmət, kapital və s. Bazarlarda və ümumilikdə ticarət sferasında liberal dəyərlərin qərarlaşması
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

118 Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Təsərrüfat-istehsal fəaliyyətinin təşkilinin beynəlxalq formalarının (TMK və TMB) yaranması
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

119 Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- Əmtəə, xidmət və kapitalın miqrasiyası yolunda maneoləri aradan qaldırmağa imkan verən yeni texnologiyaların sürətlə yayılması

120 Aşağıdakılardan hansı qloballaşma prosesinin informasion inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- Maliyyə və əmtəə bazarlarının birləşməsini təmin edən qlobal şəbəkənin yaranması

121 Aşağıdakılardan hansı qloballaşma prosesinin sosiomədəni inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilənləri
- Liberal dəyərlərin qlobal miqyaslı qərarlaşması prosesinin başlanması

122 Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

123 Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

124 Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

125 Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

126 Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış etmir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - sosiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- 2, 4, 6
- 1, 3, 5
- 3, 4, 5
- 1, 2, 3

127 Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış edir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - sosiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- 4, 5, 6
- 1, 3, 5
- 3, 4, 5
- 1, 2, 3

128 Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi 3. Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritət mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqişəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası

- 4, 5, 6
- 1, 4, 5

- 3, 4, 5
 1, 2, 3

129 Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi; 3. Neoliberal dəyərlər sisteminin birmənali olaraq prioritet mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqişəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası

- 2, 5, 6
 1, 4, 5
 3, 4, 5
 1, 2, 3

130 Aşağıdakılardan hansı iqtisadi qloballaşmanın mahiyyətini daha dəqiq şəkildə özündə əks etdirmişdir

- Heç biri
 Qloballaşma – hər hansı bir regionun dinamik iqtisadi inkişafıdır
 Qloballaşma – mədəniyyətlərarası dialoğun dinamik xarakter kəsb etməsidir
 Qloballaşma – iqtisadi inkişafın yüksək səviyyəyə çıxmışdır

131 Aşağıdakılardan hansı qloballaşmanın mahiyyətini daha dəqiq şəkildə özündə əks etdirmişdir

- Heç biri
 Qloballaşma – hər hansı bir regionun dinamik inkişafıdır
 Qloballaşma – tarixi proseslərin sürətlənməsidir
 Qloballaşma - mədəniyyətlərarası və geosiyasi münasibətlərin xüsusi keyfiyyət halıdır

132 Aşağıdakı tədqiqatçılardan hansı qloballaşma ilə əlaqədar ciddi tədqiqatlar aparmışdır

- K.Ome
 O.Kont
 O.Toffler
 U.Rastou

133 Qloballaşma termini elmi ədəbiyyata ilk dəfə kim tərəfindən gətirilmişdir.

- T.Levit
 U.Rastou
 O.Toffler
 O.Kont

134 AB-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 89 %
 49%
 79 %
 69 %

135 Kanada ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 80 %
 40%
 70 %

60 %

136 Yaponianın ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 87 %
- 47%
- 77 %
- 67 %

137 ABŞ-nın ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 80 %
- 40%
- 70 %
- 60 %

138 Xidmət iqtisadiyyatının (postindustrial cəmiyyət) keyfiyyət yeniliyinin əsasında dayanan başlıca məsələ aşağıdakılardan hansıdır

- Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi
- Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi
- Məhsul istehsalının dinamik xarakter kəsb etməsi
- Aqrar sektorun dinamik inkişafı

139 Üçüncü elmi-texniki inqilab məzmun və nəticə tutumu baxımdan hansı iki dövrə bölünür

- 1940-1960-ci illər və 1970-ci ildən sonra
- 1920-1930-ci illər və 1990-ci ildən sonra
- 1950-1979-ci illər və 1980-ci ildən sonra
- 1913-1938-ci illər və 1960-ci ildən sonra

140 Üçüncü elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
- İctimai həyatın bütün sferalarına – siyasətə, ideologiyaya, mədəniyyətə psixologiyaya və s. təsir göstərməsi ilə
- Rəqəmsal texnologiyanın tətbiqi ilə
- Kosmik texnologiyaların tətbiqi ilə

141 İkinci elmi-texniki inqilabin əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İkinci elmi-texniki inqilabin sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3
- 1, 5
- 4, 5
- 1, 2

142 İkinci elmi-texniki inqilabin əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aiddir 1. İkinci elmi-texniki inqilabin sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3, 5
- 1, 4, 5

- 3, 4, 5
- 1, 2, 3

143 İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
- Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- Rəqəmsal texnologiyanın tətbiqi ilə
- Kosmik texnologiyaların tətbiqi ilə

144 İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
- Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- Rəqəmsal texnologiyanın tətbiqi ilə
- Kosmik texnologiyaların tətbiqi ilə

145 Birinci elmi-texniki inqilabin əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3
- 1, 5
- 4, 5
- 1, 2

146 Birinci elmi-texniki inqilabin əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları addır 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3, 5
- 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 3

147 Üçüncü elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- XXI əsrin əvvələrindən etibarən
- XV-XVII əsrlər
- XVIII əsrin sonu-XIX əsr
- XVI-XIX əsrlər

148 İkinci elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- XIX əsrin sonu-XX əsrin əvvələri
- XV-XVII əsrlər
- XVIII əsrin sonu-XIX əsr
- XVI-XIX əsrlər

149 Birinci elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- 1913-1970-ci illər
- XV-XVII əsrlər

- XVIII əsrin sonu-XIX əsr
 XVI-XIX əsrlər

150 Dünya iqtisadiyyatında elmi-texniki inqilablar seriyasının sayı

- 4
 3
 2
 1

151 Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafi prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aid deyil 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- 3, 5
 4, 5
 3, 4
 1, 2

152 Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafi prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aiddir 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- 1, 3, 5
 3, 4, 5
 2, 3, 4
 1, 2, 3

153 Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

- 1, 3
 3, 4
 2, 3
 1, 2

154 I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

- 4, 5
 3, 5
 2, 3
 1, 2

155 Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

- 1, 3
 3, 4

- 2, 3
 1, 2

156 Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Xidmət iqtisadiyyatı dövrü 1970-2000-ci illər
 Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər
 Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
 Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər

157 İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

- 1, 4, 5
 3, 4, 5
 2, 3, 4
 1, 2, 3

158 İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

- 4, 5
 3, 5
 2, 3
 1, 2

159 İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniymanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafi 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

- 2, 3, 6
 4, 5, 6
 2, 3, 4
 1, 2, 3

160 İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniymanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafi 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

- 2, 4, 6
 4, 5, 6
 2, 3, 4
 1, 2, 4

161 II dünya müharibəsinin tarixi xanaloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- 1939-1945-ci illər

- 1941-1945-ci illər
- 1950-1979-ci illər
- 1914-1918-ci illər

162 Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın ən əsas başvermə səbəbi aşağıdakılardan hansıdır

- İstehsal →istehlak cütlüyündə yaranan ziddiyətlər
- Əsas iqtisadi resursların kəskin şəkildə azalması
- Ekoloji situasiyanın pisləşməsi
- Sivil dəyərlər sistemində substansional dəyişikliklərə

163 Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın tarixi xanaloji dövrü aşağıdakılardan hansıdır

- 1939-1945-ci illər
- 1914-1918-ci illər
- 1950-1979-ci illər
- 1929-1933-cü illər

164 I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- 3, 4, 5
- 2, 3, 5
- 2, 3, 4
- 1 , 2, 3

165 I dünya müharibəsinin ümumi hərbi xərcləri nə qədər təşkil etmişdir

- 2,5 mlrd ABŞ dolları
- 100 mlrd ABŞ dolları
- 1,2 mlrd ABŞ dolları
- 200 mlrd ABŞ dolları

166 Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. XX əsrin əvvələrindən başlayaraq Almanianın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sixışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafı

- 2, 4, 6
- 3, 5, 6
- 2, 3, 4
- 1 , 2, 4

167 Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir 1. XX əsrin əvvələrindən başlayaraq Almanianın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sixışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafı

- 2, 4, 6
- 3, 4, 5
- 2, 3, 4
- 1 , 2, 4

168 Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsində rifaha birbaşa zərbə vuran əsas nəhəng tarixi hadisələr aşağıdakılardan hansılardır 1. I dünya müharibəsi (1914-1918) 2. Dünya iqtisadi böhranı (1929-1933) 3. İsrail dövlətinin yaranması (1948) 4. II dünya müharibəsi (1939-1945) 5. Dünya sosialist sisteminin yaranması (1917-1991) 6. Rusiya Federasiyasının müstəqillik əldə etməsi (1991)

- 1, 2, 4, 6
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 1 , 2, 4, 5

169 I dünya müharibəsinin tarixi xranaloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- 1939-1945-ci illər
- 1941-1945-ci illər
- 1950-1979-ci illər
- 1914-1918-ci illər

170 Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsinin məzmun tutumu baxımdan hansı iki dövrə bölünür

- 1940-1945-ci illər və 1990-1999-ci illər
- 1913-1938-ci illər və 1938-1991-ci illər
- 1950-1979-ci illər və 1980-2000-ci illər
- 1920-1930-ci illər və 1970-1990-ci illər

171 Xidmət iqtisadiyyatına keçid dünya iqtisadiyyatında hansı dəyişikliklərə səbəb olmuşdur

- Neqativ inkişaf tendensiyalarına
- Sivil dəyərlər sistemində substansional dəyişikliklərə
- Aqrar sektorun dinamikasının kəskin şəkildə aşağı düşməsi
- İstehsalın dinamikasının kəskin şəkildə aşağı düşməsinə

172 Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi xarakterik məqam aşağıdakılardan hansıdır

- “İstehsal” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- Heç biri
- “Xidmət” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- “İstehsal” iqtisadiyyatının “xidmət” iqtisadiyyatına keçidi dövrü

173 Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi tarixi xranaloji dövr aşağıdakılardan hansıdır

- 1990-cı ildə etibarən
- 1970-ci ildən etibarən
- Heç biri
- 2000-ci ildən sonrakı dövr

174 Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aiddir 1. Xarici ölkə bazarı 2. Regional bazar 3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- 2, 3, 4
- 2, 4, 6

- 4, 5, 6
- 1, 2, 3

175 Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2. Regional bazar 3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- 1, 2, 3
- 2, 4, 6
- 4, 5, 6
- 2, 3, 4

176 Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aiddir 1. Xarici ölkə bazarı 2. Regional bazar 3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar

- 2, 3, 4
- 1, 2, 3
- 2, 4, 5
- 3, 4, 5

177 Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2. Regional bazar 3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar

- 1, 2
- 4, 5
- 2, 4
- 2, 3

178 Tipalogiyasına görə bazarın əsas etibarilə hansı növləri fərqləndirilmir

- Daxili və xarici bazar
- Şəhər və kənd bazarı
- Heç biri
- Mərkəz və əyalət bazarı

179 Bazarın instrumental anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- Heç biri
- Mal, xidmət, informasiya, pul, kredit, kapital üzrə alqı-satqı əməliyyatlarının aparıldığı yer
- İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur

180 Bazarın kateqoriyal anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- Xidmət sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- Heç biri
- İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur

181 Fransada kapitalist münasibətlərinin genezisi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- XVI əsr XVIII əsrin sonlarına qədər
- VII-XVIII əsrlər
- XIX əsrin sonu XX əsrin əvvəlləri
- e. ə. 400 min il – 5 min il

182 Dünya iqtisadiyyatının ikinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər
- Heç biri
- Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər

183 Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Heç biri
- Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər

184 Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aid deyil 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. Müəssisə 6. Səhmdar cəmiyyət

- 2, 4
- 5, 6
- 2, 3
- 1, 2

185 Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aiddir 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. TMK 6. TMB

- 1, 2, 4, 5
- 1, 2, 3, 4
- 2, 3, 4, 5
- 3, 4, 5, 6

186 İnhisarçı birliklərin əsas etibarilə neçə təşkilati-hüquqi forması mövcuddur

- 4
- 6
- 3
- 5

187 G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- 2, 4, 5
- 1, 4, 6
- 2, 3, 4
- 1, 2, 3

188 G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

189 Qərb iqtisadçıları G.Dolan və D.Lindsey inhisarın əsasən neçə növünü fərqləndirirlər

- 4
- 3
- 2
- 1

190 Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnaloji inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- 2, 4
- 4, 5
- 2, 3
- 1, 6

191 Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdər 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnaloji inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- 1, 2, 4, 5
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 1, 2, 3, 4

192 Müasir yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- 4
- 3
- 2
- 1

193 Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- 4, 5
- 3, 4
- 2, 3
- 1, 2

194 Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

195 Dünya iqtisadiyyatının üçüncü inkişaf mərhələsi hansı tarixi-xranaloji dövrü əhatə etmişdi

- 1913-1970-ci illər
- XV-XVII əsrlər
- 1870-1913-cü illər
- XVI-XIX əsrlər

196 Kalssik yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- 4
- 3
- 2
- 1

197 İnhisarın yaranması tarixinin bazar mərhələsinin alt mərhələləri aşağıdakılardan hansılarıdır

- Heç biri
- Bazar dövrü və cografî kəşflər dövrü
- Bazara qədərki və klassik inhisar dövrü
- Klassik və müasir inhisar dövrü

198 İnhisarın yaranması tarixinin əsas mərhələləri aşağıdakılardan hansılarıdır

- Heç biri
- Bazar dövrü və cografî kəşflər dövrü
- Bazara qədərki və informasiya iqtisadiyyatı dövr
- Bazara qədərki dövr və bazar dövrü

199 Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə etmirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin geniş vüsət alması; 3. əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- 2, 5
- 3, 4
- 2, 4
- 1, 2

200 Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə edirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin dağılması; 3. əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- 2, 3, 4
- 3, 4, 1
- 2, 3, 4
- 1, 2, 3

201 Aşağıdakılardan hansı iqtisadçı ticarəti iqtisadi sistemi (bazar prinsipləri əsasında) formalasdırı əsas element hesab edirdi

- F.Xayek
- O.Kont
- O.Toffler
- U.Rastou

202 Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil 1. İnhisarızmin yaranması 2. Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. ictimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- 2, 4

- 4, 5
- 3, 4
- 1, 2

203 Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. İnhisarizmin yaranması 2. Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafi 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 5

204 Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil 1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafi 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafi, kapital ixracının meydana gəlməsi;

- 2, 5
- 1, 5
- 3, 4
- 1, 2

205 Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafi 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafi, kapital ixracının meydana gəlməsi;

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 5

206 XIX əsrin sonu XX əsrin əvvələrində baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırılmışdır

- VII-XVIII əsrlər
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi
- II etap - Dünya bazarının qərarlaşdırıldığı dövr
- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi

207 XVIII-XIX əsrin sonunda baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırılmışdır

- VII-XVIII əsrlər
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi
- II etap - Dünya bazarının qərarlaşdırıldığı dövr
- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi

208 XVI-XVIII əsrlərdə baş verən hadisə və proseslər dünya bazarının formalaşmasının hansı etapını formalaşdırılmışdır

- VII-XVIII əsrlər
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi

- II etap - Dünya bazarının qərarlaşdığı dövr
- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi

209 Dünya iqtisadiyyatının tarixində dünya bazarının təşəkkülü hənsi tarixi xranaloji dövrə təsadüf etmişdir

- VII-XVIII əsrlər
- XIX əsrin sonu XX əsrin əvvəlləri
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

210 İnformasiya iqtisadiyyatı hənsi tarixi xranaloji dövrü əhatə etmişdir

- Heç biri
- 2000-ci ildən sonrakı dövr
- 1990-ci ildə etibarən
- 1970-ci ildən etibarən

211 Xidmət iqtisadiyyatı hənsi tarixi xranaloji dövrü əhatə etmişdir

- Heç biri
- 1950-2000-ci illər
- 1960-2006-ci illər
- 1970-2000-ci illər

212 İstehsal iqtisadiyyatının sənaye iqtisadiyyatı inkişaf mərhələsi hənsi tarixi xranaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
- XIX əsr XX əsrin II yarısı
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

213 İstehsal iqtisadiyyatının aqrar-sənaye iqtisadiyyatı inkişaf mərhələsi hənsi tarixi xranaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
- XV-XIX əsrlər
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

214 İstehsal iqtisadiyyatının aqrar-ticarət iqtisadiyyatı inkişaf mərhələsi hənsi tarixi xranaloji dövrü əhatə etmişdir

- X-XV əsrlər
- e. ə. 5 min il – b.e. X əsri
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

215 İstehsal iqtisadiyyatının aqrar iqtisadiyyat inkişaf mərhələsi hənsi tarixi xranaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
- e. ə. 5 min il – b.e. X əsri
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

216 İstehsal iqtisadiyyatının inkişaf tarixinin neçə alt inkişaf mərhələsi mövcud olmuşdur

- 4
- 3
- 2
- 1

217 İstehsal iqtisadiyyatı hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- 10 min il əvvəldən orta əsrlər (XV-XVIII) və yeni dövr də daxil olmaqla (XVII-XXI əsrin ikinci yarısı)
- e. ə. 5 min il – b.e. X əsri
- 5 min il əvvəldən orta əsrlər (V-XVIII) və yeni dövr də daxil olmaqla (XVIII-XX əsrin ikinci yarısı)
- XVIII-XIX əsrlərin birinci yarısı

218 Mənimsemə iqtisadiyyatı hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
- e. ə. 5 min il – b.e. X əsri
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

219 Dünya iqtisadiyyatının qərarlaşması əsas inkişaf mərhələləri əsas etibarilə neçə keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmuşdur

- 4
- 3
- 2
- 1

220 Böyük Yunan məskunlaşmasının neçə əsas istiqaməti mövcud olmuşdur

- 4
- 3
- 2
- 1

221 Sənaye inqilabının ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Sənaye çevrilişi
- Dənizçilik və ticarətin güclü inkişafi
- Əmək bölgüsünün mürəkkəbləşməsi

222 Sənaye inqilabın ikinci mərhələsi hansı tarixi xranaloji mərhələni əhatə etmişdir

- VII-XVIII əsrlər
- IX əsr
- X-XI əsrlərin ikinci yarısı
- XVIII-XIX əsrlərin birinci yarısı

223 Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Ticarətin formallaşması
- Əmək bölgüsünün mürəkkəbləşməsi

224 Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Ticarətin formallaşması
- Dənizçilik və ticarətin güclü inkişafı

225 Sənaye inqilabın birinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- VII-XVIII əsrlər
- IX əsr
- X-XI əsrlər
- XV-XVI əsrlər

226 Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Ticarətin formallaşması
- Primitiv əkinçilik və maldarlığa keçid

227 Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- Heç biri
- 7-5 min il b.e.ə.
- 5-3 min il b.e.ə.
- 2-3 min il b.e.ə.

228 Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Sənətkarlığın formallaşması və inkişafı
- Ticarətin formallaşması
- Primitiv əkinçilik və maldarlığa keçid

229 Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- Heç biri
- 2-3 min il b.e.ə.
- 9-3 min il b.e.ə.
- 7-5 min il b.e.ə.

230 Dünya iqtisadiyyatı tarixində əksər ölkələrin keçdiyi inkişaf mərhələsi aşağıdakılardan hansıdır

- Heç biri
- Kapitalizm
- Sosializm
- Feodalizm

231 Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- Heç biri
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlisi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yiğimi

232 Feodalizmin tarixi dövrlənməsinin klassik orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- Heç biri
- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yiğimi;
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

233 Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- Heç biri
- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yiğimi
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

234 Nəzəri baxımdan ümumi şəkildə dünya iqtisadiyyatının formallaşmasının hansı iki böyük dövrə bölünmüdüür

- Heç biri
- Genezis dövrü və böhranlı dövr
- Genezisə qədərki və qloballaşma dövrü
- Genezisə qədərki və genezisi dövrü

235 XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud deyildi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturaları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturaları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adi köçəri manufakturalar

- 3, 4
- 1, 4
- 2, 4
- 1, 2

236 XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud idi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturaları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturaları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adi köçəri manufakturalar

- 2, 4
- 1, 4
- 3, 4
- 1, 2

237 İlkin kapital yiğiminin fransız metodu aşağıdakılardan hansı əsas xüsusiyyətləri ilə fərqlənirdi 1. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi böyüklüyü 2. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi kiçikliyi 3. Daxili bazarın nisbi zəifliyi 4. Daxili bazarın nisbi dinamikliliyi

- 3, 4
- 1, 4
- 2, 4
- 1, 3

238 Fransada ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər

- XVI-XVIII əsrlər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

239 Ingiltərdə ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

240 İlkin kapital yiğiminin əsas mənbələrinə aşağıdakılardan hansıları aid deyildir 1. Müstəmləkə sistemi; 2. Dövlət istiqrazları sistemi; XVI-XVIII əsrlərdə Avropa ölkələri arasındaki müharibələr və müstəmləkə əla keçirmə istəyi dövlətin pula olan tələbatını kəskin şəkildə artırmışdır; 3. Azad bazar sistemi; 4. Vergi sistemi; 5. Liberal xarici ticarət sistemi; 6. Sənaye proteksionizmi – yüksək idxal rüsumları, ixrac mükafatlaşdırmaqları;

- 2, 4
- 1, 3
- 3, 5
- 1, 2

241 İşçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi və istehsal vasitələrinin kapitala çevrilməsini özündə ehtiva edən tarixi proses necə adlanır

- Heç biri
- Ekvivalent ticarət
- İlkin kapital yiğimi
- Qeyri –ekvivalent ticarət

242 X əsrдə Şərqi ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə müqayisədə neçə dəfə yüksək olmuşdur

- 5-8 dəfə yüksək olmuşdur
- 5-6,5 dəfə yüksək olmuşdur
- 5 dəfə yüksək olmuşdur
- 1.5-2 dəfə yüksək

243 Sənətkarlığın inkişafının alman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- İtaliya, İngiltərə və Skandinaviya ölkələri
- İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- Fransa, Portuqaliya və İspaniya
- İtaliya, Pireney və Fransa

244 Sənətkarlığın inkişafının roman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- İtaliya, İngiltərə və Skandinaviya ölkələri
- İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- İtaliya, Portuqaliya və İspaniya
- İtaliya, Pireney və Fransa

245 Sənətkarlığın inkişafının alman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- Heç biri
- Roma prinsipləri çərçivəsində kənd təsərrüsəti mexanizmlərinin yaradılması
- Əsas prinsipə (qardaşlıq andı) istinadla qıldıyaların yaranması

- Alman mədəniyyəti çərçivəsində peşkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması

246 Sənətkarlığın inkişafının roman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- Heç biri
- Roma prinsipləri çərçivəsində kənd təsərrüsəfatı mexanizmlərinin yaradılması
- Əsas prinsipə (qardaşlıq andı) istinadla qildiyaların yaranması
- Roma mədəniyyəti çərçivəsində peşkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması

247 Bərabər sahələr sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- XXI əsrin əvvəllərində
- XIX əsrin sonları
- Qədim dövrdə
- Erkən orta əsrlərdə

248 Dövlət pay sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- II əsrlər
- V əsrin sonları
- IX əsrin sonlarında
- III əsr

249 Tarixi Şərq modeli iqtisadiyyatın strukturunun hansı iki sektorluğu ilə fəaliyyət göstərirdi

- Heç biri
- İstehsal və xidmət sektorları
- Dövlət və özəl sektorları
- Dövlət və icma sektorları

250 Feodalizmin Qərb makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- Heç biri
- Bələdiyyə vergisi
- Feodal rentası
- Dövlət vergiləri

251 Feodalizmin Şərq makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- Heç biri
- Bələdiyyə vergisi
- Feodal rentası
- Dövlət vergiləri

252 Feodalizmin Qərb makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- Heç biri
- Yetkin feodalizm dövründə siyasi parçalanma
- Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi

253 Feodalizmin Şərq makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- Heç biri

- Yetkin feudalizm dövründə siyasi parçalanma
- Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi

254 Feodalizmin Qərb makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- Bələdiyyə mülkiyyəti
- Qarışq mülkiyyət
- Xüsusi mülkiyyət
- Dövlət mülkiyyəti

255 Feodalizmin Şərqi makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- Bələdiyyə mülkiyyəti
- Dövlət mülkiyyəti
- Xüsusi mülkiyyət
- Qarışq mülkiyyət

256 Sənayeləşmə bir proses olmaq etibarı ilə aşağıdakı hansı mütərəqqi xarakterləri daşıyırıdı 1. əmək məhsuldarlığı və texnikadan istifadə imkanları artır 2. Şəhərlərin inkişafı sürətlənir 3. Iri sənaye və nəqliyyat mərkəzləri yaranır 4. Kəndlərdə əhalinin artım dinamikası müşahidə edilirdi 5. Xarici miqrasiya prosesləri sürətlənirdi

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

257 Yaponiyada sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin sonlarında
- XVIII əsrin sonları

258 ABŞ-da sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin birinci yarısı
- XVIII əsrin sonları

259 Almaniyada sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin ikinci yarısı
- XVIII əsrin sonları

260 Fransada sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- 1870-1880-ci illərdə
- 1815-1860-ci illərdə

261 Aşağıdakılardan hansıları sənaye inqilabının əsas mərhələlərinə aid deyil 1. İstehsalın bir sahəsində tətbiq olunan maşın zəncirvari reaksiya kimi digərlərində də tətbiq zəruriliyini ortalığa qoydu; 2. Mühərrikin təkmilləşməsi – buxar maşınlarının yaranması; 3. Sənayede texniki inqilab nəqliyyatda da kardinal dəyişikliyə səbəb oldu (Paravoz, Paraxod) 4. əkinçilik və maldarlığın dinamik inkişafı 5. İdarəetmə sisteminin təkmilləşdirilməsi məsələlərinin təkmilləşdirilməsi

- 4, 5
- 3, 4
- 2, 3
- 1, 2

262 Dünya iqtisadiyyatı tarixində ilk sənaye inqilabı hansı ölkədə baş vermişdir

- İspaniya
- Hollandiya
- İngiltərə
- Fransa

263 Ingiltərədə sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin 70-ci illəri
- b.e.ə VI-VII əsrin II yarısına qədər

264 Aşağıdakılardan hansı əks mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

265 Aşağıdakılardan hansı mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

266 Aşağıdakılardan hansı üzvü manufakturanın mahiyyətini özündə əks etdirir

- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

267 Aşağıdakılardan hansı heterogen manufakturanın mahiyyətini özündə əks etdirir

- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

268 Manufakturanın neçə əsas forması mövcuddur

- 4

- 3
- 2
- 1

269 Manufaktura anlayışının məzmunu aşağıdakılardan hansıdır

- Yüngül sənaye sahəsi
- Ağır sənaye sahəsi
- Mürəkkəb əmək kooperasiyası
- Sadə əmək kooperasiyası

270 Yaponiyada ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- XVIII-XIX əsrin 70-ci illəri
- b.e.ə VI-VII əsrin II yarısına qədər

271 Almaniyada ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- XVIII-XIX əsrin ikinci yarısı
- b.e.ə VI-VII əsrin II yarısına qədər

272 Metropoliya → müstəmləkə münasibətlərində siyasi-hüquqi aspektən 3 yanaşmanı formalaşmışdır ki, bunlar aşağıdakılardan hansılarıdır 1. Ölkənin dövlət müstəqilliyyinin saxlanması (Latin Amerikası ölkələri) 2. Asılılığın ara-keçid formaları (protektorat – Misir, Tunis, Kuveyt, Bəhreyn və s.; mandat sistemi – Millətlər Liqasının mandati). 3. Metropoliyaya tam tabeçilik – Hindistan, əlcəzair, Birma, Seylan, İndoneziya. 4. Ölkənin dövlət müstəqilliyyinin itirilması (Keçmiş Sovetlər Birliyi ölkələri)

- 1, 2, 4
- 1, 3, 4
- 2, 3, 4
- 1, 2, 3

273 Müstəmləkəciliyin ilk dövrlərinə xas olan ənənəvi münasibət formaları aşağıdakılardan hansılarıdır

- Heç biri
- Ekvivalent ticarət, müstəmləkə xəracının olmaması, müstəqil vergi
- Qeyri-ekvivalent ticarət, müstəmləkə xəracı, vergi talanı
- Heyvan və bitki mənşəli xammal mənbəyi idilər

274 Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının ikinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

- Heç biri
- Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
- Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
- Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər

275 Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının birinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

- Heç biri
- Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
- Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
- Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstəridilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər

276 Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatları necə mərhələdən keçmişlər

- 4
- 5
- 3
- 2

277 İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının feodal tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Heç biri
- Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərir. Sonarlar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracə yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərib dənizi hövzəsi ölkələrində yayılmışdır

278 İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının fermer (köçürmə) təsərrüfatı tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Heç biri
- Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracə yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərib dənizi hövzəsi ölkələrində yayılmışdır
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərir. Sonarlar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər

279 İqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının plantasiya tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Heç biri
- Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərir. Sonarlar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracə yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qərib dənizi hövzəsi ölkələrində yayılmışdır

280 Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının neçə tipi mövcud olmuşdur

- 4
- 5
- 2
- 3

281 Böyük coğrafi kəşflərin Qərbin tarixi-iqtisadi yüksəlisində oynadığı əsas istiqamətlərdən biri kimi aşağıdakılardan hansını qiymətləndirmək olar

- Tələb inqilabı
- Ticarət inqilabı
- Sənaye inqilabı
- Qiymət inqilabı

282 Böyük coğrafi kəşflərin bir proses olmaq etibarı ilə yaranması səbəbləri aşağıdakılardan hansılarıdır 1. Ön və Kiçik Asiyənin (Konstantinopol – 1453-cü il) və Avropanın bir hissəsinin türklər tərəfindən tutulması nəticəsində Avropa → Şərq (İran, Hindistan, Çin) ticarət yollarının qapanması 2. Tədavül vasitəsi kimi qiymətli metalların kəskin defisi: qızıl achiği 3. Sənayenin dinamik inkişafı 4. Ticarətin dinamik inkişafı

- 1, 4
- 1, 3
- 2, 4
- 1, 2

283 Avropa sənayesində kapitalist münasibətləri sisteminin genezisi hansı tarixi dövrə təsadüf edir

- XVI-XVII əsrlər
- XVI-XVIII əsrlər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

284 Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasetin əsas cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olmaz 1. İqtisadi siyaset – ayrı-ayrı şəhərlərin yaxud ərazi vahidlərinin deyil, bütövlükdə ölkənin mənafelərinə yönəlmışdır. 2. İqtisadi siyaset vahid mərkəzdən – dövlət tərəfindən həyata keçirilirdi. 3. İqtisadi siyaset iki mərkəzdən – dövlət və özəl sektor tərəfindən həyata keçirilirdi. 4. İqtisadi siyaset – iqtisadiyyatın kənd təsərrüfatı sferasını əhatə edirdi 5. əsas məqsədlərdən biri tədricən bütün ölkəni əhatə edəcək daxili bazarın formalasdırılmasından ibarət olunmuşdur: 6. İqtisadi siyaset – iqtisadiyyatın əsas sferalarını (kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edən tədbirlər kompleksi formasında həyata keçirilirdi.

- 1, 6
- 3, 6
- 2, 6
- 3, 4

285 İstehsal iqtisadiyyatı – son orta əsrlərin tarixi xronologiyası hansı dövrləri əhatə etmişdir

- 1096-1270-ci illər
- XVI-XVIII əsrlər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

286 Dördüncü səlib yürüşünün (1202-1204) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Heç biri

- İerusalim Krallığı yaradılmışdır
- Kiprin istilası ilə nəticələnmişdir
- Konstantinopol fəth edilmişdir

287 Üçüncü səlib yürüşünün (1147-1149) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Heç biri
- İerusalim Krallığı yaradılmışdır
- Kiprin istilası ilə nəticələnmişdir
- Konstantinopol fəth edilmişdir

288 Birinci səlib yürüşünün (1096-1099) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Heç biri
- İerusalim Krallığı yaradılmışdır
- Kiprin istilası ilə nəticələnmişdir
- Konstantinopol fəth edilmişdir

289 Dünya iqtisadiyyatı tarixində neçə səlib yürüşü keçirilmişdir

- 4
- 5
- 6
- 8

290 Erkən orta əsrlərin sonundan etibarən Qərb ölkələri tərəfindən həyata keçirilən səlib yürüşlərinin tarixi xanalojiyası aşağıdakılardan hansı dövrü əhatə etmişdir

- 1096-1270-ci illər
- 1510-1670-ci illərə qədər
- b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

291 İstehsal iqtisadiyyatı formasiyasında qıldıya dedikdə başa düşülür

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılmışdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- Kənd təsərrüfatı fəaliyyətlə məşğul olan insanların birliyidir
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Müəyyən peşəkar fəaliyyətlə məşğul olan insanların birliyidir

292 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin üçüncü mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılmışdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
- Son orta əsrlər – “kommunal” inqilablar və şəhərlərin feodal asılılığından azad olması. Şəhər – respublikalar yaranmağa başlayır (Şimali İtaliyada → Milan, Genuya, Florensiya, Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq; Fransada → Paris, Orlean; İngiltərədə - London).
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

293 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin ikinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər
- Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

294 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin birinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

295 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisi neçə mərhələdən keçmişdir

- 4
- 5
- 6
- 3

296 XI əsrдən başlayaraq şəhərlərin iqtisadi əhəmiyyətinin sürətlə artma səbəbləri kimi xarakterizə edilir 1. Cəmiyyətin təbəqəli xarakteri 2. İerarxik struktur 3. Feodal asılılığından azad olma 4. Dini dünya görüşünün hökmranlığı 5. Feodalın təsir dairəsindən kənardə azad bazar, azad ticarətin mövcudluğu 6. Qeyri ierarxik strukturun mövcudluğu

- 1, 6
- 3, 6
- 2, 6
- 3, 5

297 Feodalizmin sosial-siyasi spesifikasının əsas cəhətlərinə aşağıdakılardan hansıları aid deyildir 1.Cəmiyyətin təbəqəli xarakteri 2.İerarxik struktur 3.Korporativ qurumların geniş yayılması 4.Dini dünya görüşünün hökmranlığı 5.Bazarın cografiyasının genişlənməsi 6.Qeyri ierarxik strukturun mövcudluğu

- 1, 6
- 3, 6
- 2, 6
- 5, 6

298 Feodalizmin qərarlaşılığı dövrün əsas xarakterik xüsusiyyətləri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1.Natural təsərrüfat (qapalı) – istehsal edilmiş məhsul istehsal yerində də istehlak olunur. Yəni, istehsalçı öz tələbatını ödəmək üçün məhsul istehsal edir. 2.Istehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən kənara çıxmır 3.Mübadilə - mənimsəmə iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir 4.əmtəə istehsalı yoxdur 5.Bazar yoxdur 6.Geniş bazar mövcuddur 7.əmtəə istehsalı mövcuddur

- 1, 5
- 3, 4
- 1, 2
- 5, 6

299 F.List sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin neçə mərhələsini fərqləndirir

- 5
- 4
- 2
- 1

300 F.Listin sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin əsas mərhələləri sırasına aid deyildir

- Heç biri
- Əkinçilik və əkinçilik-manufaktura
- Vəhşilik və maldarlıq
- Totalitarizm və bazar təsərrüfatı

301 Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin həlledici inkişaf mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlər
- XV-XVI əsrlər
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri

302 Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin yüksək kütləvi istehlak mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- İnkişaf etmiş ölkələrdə müasir dövr
- XV-XVI əsrlər
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri

303 Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsi hansı tarixi dövrə təsadüf etmişdir

- İnkişaf etmiş ölkələrdə müasir dövr
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri
- Avropa: XVII-XVIII əsrin əvvəlləri
- XV-XVI əsrlər

304 Tarixi dövrlənmənin L.Morqan təsnifatının mərhələlərinə aid deyil

- Barbarlıq
- Barbarlıq
- Feodalizm
- Vəhşilik

305 Tarixi dövrlənmənin L.Morqan təsnifatına görə vəhşilik mərhələsinə aid deyil

- Ali
- Orta
- Yuxarı
- Aşağı

306 Postindustrial cəmiyyət nəzəriyyəsini aşağıdakı tədqiqatçılardan hansı irəli sürmüdüdür

- D. Rikardo
- D. Bell
- O.Toffler

A.Toynbi

307 D.Bellə görə postindustrial olmaqlığının neçə əlamətini mövcuddur

- 5
- 3
- 2
- 4

308 D.Bellə görə postindustrial olmaqlığının belə bir əlamətini mövcud deyildir

- Praktiki biliyin aparıcı rolü
- Yeni intellektual texnologiyalar əsasında qərarların qəbulunun təminatı
- Nəzəri biliyin aparıcı rolü
- Əmtəə istehsalından xidmət istehsalına keçid

309 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin hansı tipi mövcud deyildir

- Sosial demokratik tip
- Postindisturial tip
- İndisturial tip
- İndistrializmə qədərki tip

310 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin coğrafiyasına aid deyil

- Şərqi avropa
- Cənubi Asiya
- Latin Amerikası
- Afrika

311 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturial tipinin coğrafiyasına aid deyil

- Braziliya
- Avropa
- Keçmiş sovet respublikaları
- Yaponiya

312 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindisturial tipinin coğrafiyasına aiddir

- ABŞ
- Meksika
- Keçmiş sovet respublikaları
- Avropa

313 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin xarakterinə aid deyil

- Maşınqayırma
- Balıqçılıq
- Heyvandarlıq
- Əkinçilik

314 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin xarakterinə aiddir

- Kütləvi istehlak mallarının istehsalı
- Balıqçılıq
- Heyvandarlıq
- Əkinçilik

315 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindustrial tipinin xarakterinə aiddir

- Kütləvi istehlak mallarının istehsalı
- Balıqçılıq
- Xidmət istehsalı
- Əkinçilik

316 Tarixi dövrlənmənin D.Helbreyt versiyasına görə kapitalizmin hansı mərhələləri fərqləndirilir

- Kütləvi istehlak mallarının istehsalı dövrü
- İlkin və son kapitalizm
- Orta kapitalizm
- Klassik və müasir kapitalizm

317 Tarixi dövrlənmənin D.Helbreyt nəzəriyyəsi aşağıdakılardan hansıdır

- Postindustrial cəmiyyət nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- Klassik və müasir kapitalizm nəzəriyyəsi

318 Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş nəzəriyyəsi aşağıdakılardan hansıdır

- Postindustrial cəmiyyət nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- Vahid industrial cəmiyyət nəzəriyyəsi

319 Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi nəçə əsas xarakterik cəhətlə səciyyələndirilmişdir

- 5
- 4
- 2
- 3

320 Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi əsas xarakterik cəhətlərindən deyildir

- Informasiya yığıımı
- Kapital yığıımı
- Texnaloji əmək bölgüsü
- Müəssisə - ailə münasibətləri

321 Tarixəqdərki və cəmiyyətəqdərki dövr aşağıdakılardan hansı xronoloji intervalı əhatə etmişdir

- 1.6-0.04 mln il əvvəl

- İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

322 Tarixəqədərki tarix: geoxronologiyasına görə palezoy erasında yaranmışdır

- Heç biri
- İlk insanlar
- Sadə orqanizmlər, molyusklar
- Balıqlar, həşaratlar, sürünenlər və bitlikər

323 Tarixəqədərki tarix: geoxronologiyasına görə insan erasında yaranmışdır

- Heç biri
- Balıqlar, həşaratlar, sürünenlər və bitlikər
- Sadə orqanizmlər, molyusklar
- Üzvi həyatın müasir formaları. Neantroplar

324 İbtidai icma dövrünün əsas xarakteristikası aşağıdakılardan hansıdır

- Heç biri
- Bu dövr insanın yaranmasından başlayıb sinifli cəmiyyətin – dövlətin meydana gəlməsinə qədər davam etmişdir.
- Bu dövr insanın yarandığı dövər qədər olan dövrdür
- Bu dövr dövlətin meydana gəlməsi dövründən başlamışdır

325 İbtidai icma dövrünün – mənimsəmə iqtisadiyyatının əsas xarakterik cəhətlərinə aşağıdakılar hansıları addır 1.Məhsuldar qüvvələrin ifrat aşağı səviyyəliliyi və ifrat ləngliklə təkmilləşməsi; 2.Təbii resursların və istehsalın nəticələrinin kollektiv sürətdə mənimsənilməsi; 3.Bərabər bölgü, sosial bərabərlik; 4.Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı; 5.Xüsusi mülkiyyət və dövlətin yoxluğu.

- Hamısı
- 3, 4, 5
- 2, 4, 5
- 1, 2, 3

326 Mənimsəmə iqtisadiyyatın ərazi strukturunun əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Heç biri
- Polisentrizmdir (çox mərkəzçilik).
- Təkmərkəzçilik
- İki mərkəzçilik (şərq və qərb)

327 İbtidai dövrün, ibtidai icmanın dağılmağa başladığı zamanı adətən hansı era ilə bağlayırlar

- Heç biri
- Dəmir erası
- Metal erası
- Daş erası

328 Eneolit – mis-daş əsrinin (6 min il b.e.ə.) əsas xarakterik cəhəti kimi aşağıdakılardan hansı çıxış etmişdir

- Heç biri
- Dəmir əmək alətlərinin yaranması
- Mis əmək alətlərinin yaranması
- Daş əmək alətlərinin yaranması

329 Tunc əsri hansı xranoloji dövrü əhatə etmişdir.

- Heç biri
- Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- Avropada – 3 min il, Asiyada – IV-III min il b.e.ə.
- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.

330 Tunc əsri dövründə tunc əmək alətlərinin yayılması hansı mühüm hadisə ilə xarakterizə olunur

- Heç biri
- Dəmir əmək alətlərinin yaranması ilə
- İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- Daş əmək alətlərinin yaranması ilə

331 Dəmir əsri hansı xranoloji dövrü əhatə etmişdir

- Heç biri
- Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- 3 min il b.e.ə.
- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.

332 Dəmir əsri dövrünün təşəkkülü hansı mühüm hadisə ilə xarakterizə olunur

- Heç biri
- İqtisadiyyatın struktur təkmilləşdirilməsi, siyasi-iqtisadi prizmadan isə dünya imperiyalarının yaranması
- İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- Daş əmək alətlərinin yaranması ilə

333 İbtidai cəmiyyət epoxası dövr aşağıdakılardan hansı xranoloji intervalı əhatə etmişdir

- 1.6-0.04 mln il əvvəl
- 40-6 min il əvvəl
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

334 İbtidai cəmiyyət dövrü öz inkişafında aşağıdakılardan hansı inkişaf mərhələlərini keçmişdir 1. İlk ibtidai cəmiyyət 2.Orta ibtidai cəmiyyət 3.Son ibtidai cəmiyyət 4.Aralıq ibtidai cəmiyyət

- Hamısı
- 3, 4
- 2, 4
- 1, 3

335 Antroposioenez hansı tarixi epoxaları əhatə edir

- Imperializm və təkmərkəzçilik
- Barbarlıq və sənətkarlıq
- Vəhşilik və tiranlıq
- Vəhşilik və barbarlıq

336 İcma münasibətlərinin hələdə davam etdiyi cografi regionlar aşağıdakılardan əsas etibarilə hansılarıdır

- Şərqi Avropa, Asiya və Afrika
- Şərqi Avropa və Afrika
- Mərkəzi və Şərqi Avropa
- Asiya, Afrika və L.Amerikası

337 İqtisadi tarixi yanaşmaya görə ilk dövlətlərin yaranmasının başlıca səbəbi kimi aşağıdakılardan hansı əsasdır

- Mədəniyyətlərin inkişafı və müxtəlifliyi
- Ticarətin inkişafı
- İqtisadi inkişaf
- Sosial təbəqələşmənin dərinləşməsi

338 İlk dövlətlərin yaranmasının xanaloji tarixi aşağıdakılardan hansıdır

- Heç biri
- XIII-XV əsrlər
- V-VI əsrlərin əvvəlləri
- IV-III minillikdə (b.e.ə.)

339 Xronoloji olaraq, quldarlığın coğrafi aspektindən zaman sərhədləri aşağıdakılardan hansıdır

- Heç biri
- XIII-XV əsrlər afrika və latın amerikasında
- V-VI əsrlərin əvvəlləri avropa və asiyada
- Avropada b.e.ə. III minillikdən b.e. IV əsrin sonuna, Şərqdə isə b.e.ə. IV minillikdən b.e. VI ərinin sonuna (Afrika,Asiya)

340 Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan quldarlığa və feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Qədim Misir 2.Ön və Kiçik Asiya ölkələri 3.Qədim Hindistan 4.Qədim Pakistan 5.Qədim Yunanistan 6.Qədim İtaliya

- 5
- 3
- 2
- 4

341 Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan birbaşa feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Şərqi Slavyanlar 2.Alman tayfaları 3.Asiyanın maldar tayfaları 4.Şimali afrikalılar

- 5
- 3
- 2
- 4

342 Marksist yozuma görə quldarlıq formasiyasının əsas əlamətləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. İqtisadiyyatın natural xarakteri 2. Qul əməyi, istehsalın primitiv texnikası 3. Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4. Sənətkar əməyi, istehsalın mürəkkəb forması 5. Bazarın istehsalçı xarakteri 6. Bazarın istehlakçı xarakteri 7. Sadə əmtəə istehsalının inkişafı. Üçüncü böyük ictimai əmək bölgüsü. 8. Yunanıstanda polislər, Romada bələdiyyələr

- 1, 6
- 3, 7
- 2, 4
- 3, 5

343 Qədim dünya anlayışı özündə aşağıdakılardan hansını ehtiva edir

- Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan
- Qədim Roma və Qədim Misir

- Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- Qədim şərqi, Qədim Yunanistan və Qədim Roma

344 Sivilizasiyaya ilkin keçid özündə aşağıdakılardan hansını ehtiva etmir

- Təhsil və səhiyyə sferasında baş verən keyfiyyət dəyişiklikləri
- Dini sferada baş verən keyfiyyət dəyişiklikləri
- Mədəni və siyasi sferada baş verən keyfiyyət dəyişiklikləri
- Əmək alətləri, sosial-iqtisadi münasibətlər, idarəetmə sferasında baş verən

345 Qədim şərqi tarixi iqtisadiyyatının xronologiyası aşağıdakılardan hansıdır

- Heç biri
- b.e.ə VI minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır
b.e. VII əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır
b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır
b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır

346 Neolit epoxasına aid qədim əkinçi və heyvandarların ilk yaşayış məskənləri aşağıdakılardan hansılardır

- Latin Amerikası
- Qədim Roma
- Qədim Çin və Qədim Yunanistan
- Nil vadisi

347 Asiya istehsal üsulunun tipik ölkəsi aşağıdakılardan hansıdır

- Latin Amerikası
- Qədim Roma
- Qədim Çin və Qədim Yunanistan
- Qədim Misir

348 b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit mədəniyyəti bazasında formalaşmış dövlət aşağıdakılardan hansıdır

- Latin Amerikası
- Qədim Roma
- Qədim Çin
- Qədim Misir

349 Çin feodalizminin əsas cəhətlərinə aşağıdakılardan hansını aid etmək olar 1.Ierarxiya normaları və vassal öhdəliklərinə dəqiq riayət edilməməsi; 2.Hakimiyyətə və vəzifələrə mümkün iddiyalarda klan qohumluq dərəcəsinin nəzərə alınmaması; 3.Ağaya sadıqlik; 4.Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul edilmiş davranış qaydalarına əməl olunması; 5.Zadəqanlığa pərəstiş, statusa uyğun olaraq etika normalarının gözlənilməsi.

- 1, 3, 4
- 2, 3, 4
- 1, 2, 3
- 3, 4, 5

350 Çin tarixinin dəmir əsri hansı xronoloji tarixi özündə ehtiva edir

- heç biri

- b.e.ə I-III əsrlər
- b.e.ə V-III əsrlər
- b.e.ə VI-VII əsrlər

351 İnd sivilizasiyasının əsas xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil

- Heç biri
- Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etması
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Dini-ruhani komponentin dominantlığı

352 Antik epoxanın xranoloji tarixi aşağıdakılardan hansıdır

- heç biri
- b.e.ə. VIII əsr-b.e. V əsri
- b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

353 Feodalizmin qərarlaşması təkamül yolunun mahiyyəti özündə əks etdirir

- Tacirlər zümrəsinin elementlərindən qaynaqlanaraq
- Barbarlıq mərhələsindən qaynaqlanaraq
- Sənətkarlıq elementlərindən törəyərək
- Quldarlıq elementlərindən törəyərək

354 Feodalizmin qərarlaşması sintez yolunun mahiyyəti özündə əks etdirir

- Tacirlər zümrəsinin elementlərindən qaynaqlanaraq
- Barbarlıq mərhələsindən qaynaqlanaraq
- Sənətkarlıq elementlərindən törəyərək
- Quldarlıq elementlərindən törəyərək

355 Feodalizmin qərarlaşması aşağıdakılardan hansı iki yolla getmişdir

- Analiz və sintez
- Təkamül və qarışq
- Sintez və Qarışq
- Sintez və Təkamül

356 Dünya iqtisadiyyatının tarixində digərlərinə nisbətən əksər ölkələrin keçdiyi tarixi iqtisadi formasiya aşağıdakılardan hansıdır

- Heç biri
- Sosializm
- İbtidai icma
- Feodalizm

357 Son orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması və ilkin kapital yığıımı
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

358 Son orta əsrlərin Şərqi və Qərbi üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- Qərb X-XIII və Şərq IX-XI
- Qərb IV-XVII və Şərq VII-XIX
- Qərb XV-XVII və Şərq XIII-XIX
- Qərb XVI-XVIII və Şərq XVIII-XIX

359 Klassik orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərəlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

360 Aşağıdakılardan hansı iqtisadçı ticarəti iqtisadi sistemi (bazar prinsipləri əsasında) formalaşdırın əsas element hesab edirdi

- F.Xayek
- O.Kont
- O.Toffler
- U.Rastou

361 Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil 1. İnhisarızmin yaranması 2. Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- 2, 4
- 4, 5
- 3, 4
- 1 , 2

362 Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. İnhisarızmin yaranması 2. Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1 , 2, 5

363 Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil 1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- 2, 5
- 1, 5
- 3, 4
- 1 , 2

364 Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- 2, 4, 5
- 2, 3, 4
- 1 , 2, 5
- 3, 4, 5

365 XIX əsrin sonu XX əsrin əvvələrində baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalasdırmışdır

- VII-XVIII əsrlər
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi
- II etap - Dünya bazarının qərarlaşlığı dövr
- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi

366 XVIII-XIX əsrin sonunda baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalasdırmışdır

- VII-XVIII əsrlər
- II etap - Dünya bazarının qərarlaşlığı dövr
- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi

367 XVI-XVIII əsrlərdə baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalasdırmışdır

- VII-XVIII əsrlər
- III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi
- II etap - Dünya bazarının qərarlaşlığı dövr
- I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi

368 Dünya iqtisadiyyatının tarixində dünya bazarının təşəkkülü hansı tarixi xanaloji dövrə təsadüf etmişdir

- VII-XVIII əsrlər
- XIX əsrin sonu XX əsrin əvvəlləri
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

369 İformasiya iqtisadiyyatı hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- Heç biri
- 2000-ci ildən sonrakı dövr
- 1990-cı ildə etibarən
- 1970-ci ildən etibarən

370 Xidmət iqtisadiyyatı hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- Heç biri
- 1950-2000ci illər
- 1960-2006-cı illər
- 1970-2000-ci illər

371 Modernləşmənin birinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)
- Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir

- Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)

372 İstehsal iqtisadiyyatının aqrar-sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
 XV-XIX əsrlər
 e. ə. 400 min il – 5 min il
 XVIII-XIX əsrlərin birinci yarısı

373 İstehsal iqtisadiyyatının aqrar-ticarət iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- X-XV əsrlər
 e. ə. 5 min il – b.e. X əsri
 e. ə. 400 min il – 5 min il
 XVIII-XIX əsrlərin birinci yarısı

374 İstehsal iqtisadiyyatının aqrar iqtisadiyyat inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
 e. ə. 5 min il – b.e. X əsri
 e. ə. 400 min il – 5 min il
 XVIII-XIX əsrlərin birinci yarısı

375 İstehsal iqtisadiyyatının inkişaf tarixinin neçə alt inkişaf mərhələsi mövcud olmuşdur

- 4
 3
 2
 1

376 İstehsal iqtisadiyyatı hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- 10 min il əvvəldən orta əsrlər (XV-XVIII) və yeni dövr də daxil olmaqla (XVII-XXI əsrin ikinci yarısı)
 5 min il əvvəldən orta əsrlər (V-XVIII) və yeni dövr də daxil olmaqla (XVIII-XX əsrin ikinci yarısı)
 XVIII-XIX əsrlərin birinci yarısı
 e. ə. 5 min il – b.e. X əsri

377 Mənimsemə iqtisadiyyatı hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
 e. ə. 5 min il – b.e. X əsri
 e. ə. 400 min il – 5 min il
 XVIII-XIX əsrlərin birinci yarısı

378 Dünya iqtisadiyyatının qərarlaşması əsas inkişaf mərhələləri əsas etibarilə neçə keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmuşdur

- 4
 3
 2
 1

379 Böyük Yunan məskunlaşmasının neçə əsas istiqaməti mövcud olmuşdur

- 4
- 2
- 1
- 3

380 Sənaye inqilabının ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Sənaye çevrilişi
- Dənizçilik və ticarətin güclü inkişafı
- Əmək bölgüsünün mürəkkəbləşməsi

381 Sənaye inqilabın ikinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- VII-XVIII əsrlər
- IX əsr
- X-XI əsrlərin ikinci yarısı
- XVIII-XIX əsrlərin birinci yarısı

382 Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Ticarətin formallaşması
- Əmək bölgüsünün mürəkkəbləşməsi

383 Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Ticarətin formallaşması
- Dənizçilik və ticarətin güclü inkişafı

384 Sənaye inqilabın birinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- VII-XVIII əsrlər
- IX əsr
- X-XI əsrlər
- XV-XVI əsrlər

385 Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Əkinçilikdə irriqasiya sisteminə keçid
- Ticarətin formallaşması
- Primitiv əkinçilik və maldarlığa keçid

386 Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- Heç biri
- 2-3 min il b.e.ə.
- 5-3 min il b.e.ə.
- 7-5 min il b.e.ə.

387 Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- Heç biri
- Sənətkarlığın formalaşması və inkişafı
- Ticarətin formalaşması
- Primitiv əkinçilik və maldarlığa keçid

388 Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı tarixi xranaloji mərhələni əhatə etmişdir

- Heç biri
- 2-3 min il b.e.ə.
- 9-3 min il b.e.ə.
- 7-5 min il b.e.ə.

389 Dünya iqtisadiyyatı tarixində əksər ölkələrin keçdiyi inkişaf mərhələsi aşağıdakılardan hansıdır

- Heç biri
- Kapitalizm
- Sosializm
- Feodalizm

390 Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- Heç biri
- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yiğimi
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək möhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

391 Modernləşmənin ikinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)
- Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
- Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)

392 Dünya sistem yanaşması aşağıdakı hansı nəzəriyyələrin sintezi kimi formalaşmışdır

- Heç biri
- K.Yaspersin və D.Bellinin nəzəriyyələri
- A.Toynbi və P.Sorokinin nəzəriyyələri
- F.Brodelin “geotarix” nəzəriyyəsi və “Annallar” məktəbinin nəzəri irsi

393 Dünya sistem nəzəriyyəsinə görə İ.Vallerstain hansı zaman tiplərini fərqləndirmişdir 1. Struktur zaman
2. Resesiyazamanı 3. Tsiklik zaman 4.Ekspansiya zamanı 5.Depresiya zamanı

- 1, 4
- 1, 3
- 2, 4
- 3, 5

394 İlkin modernləşmə dedikdə aşağıdakılardan hansı başa düşür

- Ənənəvi cəmiyyətdən postindustrializmə keçid
- İndustrial cəmiyyətdən postindustrializmə keçid
- Ənənəvi cəmiyyətdən feodalizmə keçid
- Ənənəvi cəmiyyətdən industrializmə keçid

395 N.Rozova görə tarixi dövrlənmənin əsas iqtisadi mərhələləri aşağıdakılardan hansılarıdır 1. Aqrar – sənətkarlıq texnologiyalı cəmiyyət; 2. İndustrial cəmiyyət; 3. Servis texnologiyalı 4 Mondializm 5 Enerji daşıyıcıları sferası

- 3, 4, 5
- 1, 2, 3,
- 2, 4, 5
- 1, 3, 4

396 Modernləşmənin üçüncü dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)
- Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
- Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)

397 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrial tipinin coğrafiyasına aid deyil

- Braziliya
- Yaponiya
- Keçmiş sovet respublikaları
- Avropa

398 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin coğrafiyasına aid deyil

- Şərqi avropa
- Cənubi Asiya
- Latin Amerikası
- Afrika

399 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin hansı tipi mövcud deyildir

- Sosial demokratik tip
- Postindistrial tip
- İndistrial tip
- İndistrializmə qədərki tip

400 D.Bellə görə postindustrial olmaqlığının belə bir əlamətini mövcud deyildir

- Praktiki biliyin aparıcı rolu
- Yeni intellektual texnologiyalar əsasında qərarların qəbulunun təminatı
- Nəzəri biliyin aparıcı rolu
- Əmtəə istehsalından xidmət istehsalına keçid

401 D.Bellə görə postindustrial olmaqlığının neçə əlamətini mövcuddur

- 5
- 4
- 2
- 3

402 Postindustrial cəmiyyət nəzəriyyəsini aşağıdakı tədqiqatçılardan hansı irəli sürmüştür

- D. Rikardo

- D. Bell
- O.Toffler
- A.Toyntbi

403 Tarixi dövrlənmənin L.Morqan təsnifatına görə vəhşilik mərhələsinə aid deyil

- Ali
- Orta
- Yuxarı
- Aşağı

404 Tarixi dövrlənmənin L.Morqan təsnifatının mərhələlərinə aid deyil

- Barbarlıq
- Barbarlıq
- Feodalizm
- Vəhşilik

405 Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsi hansı tarixi dövrə təsadüf etmişdir

- İnkişaf etmiş ölkələrdə müasir dövr
- XV-XVI əsrlər
- Avropa: XVII-XVIII əsrin əvvəlləri
- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri

406 Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin yüksək kütləvi istehlak mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- İnkişaf etmiş ölkələrdə müasir dövr
- XV-XVI əsrlər
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri

407 Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin həlledici inkişaf mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- XVIII-XIX əsrlər
- XV-XVI əsrlər
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri

408 V.Repke sosial-bazar təsərrüfatının əsas xarakterik cəhətləri cəhətləri kimi aşağıdakılardan hansıları prioritətləşdirmişdir 1.Personalizm (kollektivizmin əksinə olaraq) 2.Azadlıq (hakimiyyətin təmərgüzləşməsinin əksinə olaraq) 3.Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq) 4.İradəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq) 5.Dini azadlıq (müstəqil seçim imkanı) 6.Söz azadlığı (sənzuranın əksinə olaraq)

- 2, 3, 4, 6
- 3, 4, 5, 6
- 1, 2, 4, 5
- 1, 2, 3, 4

409 Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi nəçə əsas xarakterik cəhətlə səciyyələndirilmişdir

- 5
- 4
- 2
- 3

410 Mənimsəmə iqtisadiyyatın ərazi strukturunun əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Heç biri
- Polisentrizmdir (çox mərkəzçilik).
- Təkmərkəzçilik
- İkimərkəzçilik (şərq və qərb)

411 İbtidai icma dövrünün əsas xarakteristikası aşağıdakılardan hansıdır

- Heç biri
- Bu dövr insanın yaranmasından başlayıb sinifli cəmiyyətin – dövlətin meydana gəlməsinə qədər davam etmişdir.
- Bu dövr insanın yarandığı dövrdə qədər olan dövrdür
- Bu dövr dövlətin meydana gəlməsi dövründən başlamışdır

412 Tarixəqədərki tarix: geoxronologiyasına görə insan erasında yaranmışdır

- Heç biri
- Üzvi həyatın müasir formaları. Neantroplar
- Sadə orqanizmlər, molyusklar
- Balıqlar, həşaratlar, sürünenlər və bitlikər

413 Tarixəqədərki tarix: geoxronologiyasına görə palezoy erasında yaranmışdır

- Heç biri
- İlk insanlar
- Sadə orqanizmlər, molyusklar
- Balıqlar, həşaratlar, sürünenlər və bitlikər

414 Dünya iqtisadiyyatının ən qədim dövrü neçə mərhələyə bölünür

- 5
- 4
- 2
- 6

415 ən qədim dünyanın iqtisadi tarixinin xaranoloji sərhədləri aşağıdakılardan hansıdır

- Xidmət iqtisadiyyatının təşəkkülü dövrü
- İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

416 L.Qrininin sənaye istehsal prinsipi neçə mərhələdən ibarətdir

- 5
- 4
- 2
- 6

417 L.Qrininin sənaye istehsal prinsipi dördüncü mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

- Xidmət iqtisadiyyatının təşəkkülü
- Sənaye inqilabının baş verməsi
- Maşınılı sənayenin inkişafı və onun güclü şəkildə yayılması
- Elmi-informasiya inqilabının təşəkkülü

418 L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi beşinci mərhələsinin aşağıdakılardan hansı tarixi dövrü əhatə etməkdədir

- Xidmət iqtisadiyyatının təşəkkülü dövrü
- Elmi-informasiya inqilabının təşəkkülü dövrü
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

419 L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi neçə mərhələdən ibarətdir

- 5
- 4
- 2
- 6

420 L.Qrininin ovçuluq-yığım istehsal prinsipi birinci mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

- Xidmət iqtisadiyyatının təşəkkülü
- Elmi-informasiya inqilabının təşəkkülü
- Sənaye inqilabının baş verməsi
- “Ağıllı” insanın yaranması və 100 tipdə primitiv əmək alətlərinin mövcudluğu

421 Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş nəzəriyyəsi aşağıdakılardan hansıdır

- Postindistrial cəmiyyət nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- Vahid industrial cəmiyyət nəzəriyyəsi

422 Tarixi dövrlənmənin D.Helbreyt nəzəriyyəsi aşağıdakılardan hansıdır

- Postindistrial cəmiyyət nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- Klassik və müasir kapitalizm nəzəriyyəsi

423 Tarixi dövrlənmənin D.Helbreyt versiyasına görə kapitalizmin hansı mərhələləri fərqləndirilir

- Kütləvi istehlak mallarının istehsalı dövrü
- Ilkin və son kapitalizm
- Orta kapitalizm
- Klassik və müasir kapitalizm

424 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindistrial tipinin xarakterinə aiddir

- Kütləvi istehlak mallarının istehsalı
- Balıqçılıq
- Xidmət istehsalı

Əkinçilik

425 L.Qrininin ovçuluq-yığım istehsal prinsipi neçə mərhələdən ibarətdir

- 5
- 4
- 2
- 6

426 L.Qrininin konsepsiyasında tarixi prosesin hansı formasiyası yoxdur

- Xidmət iqtisadiyyatı
- Elmi-informasiya
- Sənaye
- Ovçuluq-yığım

427 L.Qrininin konsepsiyasında tarixi prosesin neçə formasiyası göstərilir

- 5
- 4
- 2
- 6

428 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin xarakterinə aiddir

- Kütləvi istehlak mallarının istehsalı
- Balıqçılıq
- Heyvandarlıq
- Əkinçilik

429 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin xarakterinə aid deyil

- Maşınqayırma
- Balıqçılıq
- Heyvandarlıq
- Əkinçilik

430 Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindustrial tipinin coğrafiyasına aiddir

- ABŞ
- Meksika
- Keçmiş sovet respublikaları
- Avropa

431 L.Qrininin tarixi dövrlənmənin riyazi konsepsiyasına görə tarixi proses aşağıdakılardan hansı görünüşdədir

- Hiperbola
- Sinergetik proqnozlar
- Demoqrafik
- Sosio-mədəni

432 İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları aiddir 1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin

meydانا çıxmazı 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3, 5
- 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 3

433 I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

- 4, 5
- 3, 5
- 2, 3
- 1, 2

434 G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- 2, 4, 5
- 1, 4, 6
- 2, 3, 4
- 1, 2, 3

435 İstehsal iqtisadiyyatının sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
- XIX əsr XX əsrin II yarısı
- e. ə. 400 min il – 5 min il
- XVIII-XIX əsrlərin birinci yarısı

436 Tarixi sistemlərin forma müxtəlifliyinin Vallerstayn versiyasına görə dünya sistemlərinin hansı formaları mövcuddur 1. Dünya imperiyaları 2. İri biznes strukturları 3. Dünya iqtisadiyyatları 4. Keçid iqtisadiyyatlı ölkələr 5. Regional iqtisadi integrasiya birlikləri

- 3, 5
- 2, 4
- 1, 3
- 4, 5

437 Tarixi sistemlərin tipologiyasının İ.Vallerstayn versiyasına görə hansı integrasiya üsulu deyil

- Sosial
- İqtisadi
- Hərbi – siyasi
- Ənənəvi

438 Tarixi sistemlərin tipologiyasının İ.Vallerstayn versiyasına görə hansı mübadilənin tipi deyil

- Yenidən bölgü
- Bazar mübadiləsi
- Qarşılıqlı mübadilə

Ənənəvi

439 Antik təsərrüfatlıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- Kəndi icma üzvləri
- Tacir
- Sənətkar
- Qul

440 Asiya təsərrüfatlıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- Kəndi icma üzvləri və sənətkarlar
- Tacir və sənətkarlar
- Sənətkar və qullar
- Qul və tacirlər

441 Tarixi tədqiqatlar görə dünyada neçə türk dövləti mövcud olmuşdur

- 100
- 110
- 210
- 10

442 Tarixi tədqiqatlara görə türkün dövlətçilik tarixi aşağıdakılardan hansı ilə başlamışdır

- Heç biri
- e.ə. I əsrə Mərkəzi Asiyada Ağ Hun dövlətinin təşəkkülündən
- e.ə. V əsrə Mərkəzi Asiyada Göy Hun dövlətinin təşəkkülündən
- e.ə. III əsrə Mərkəzi Asiyada Hun dövlətinin təşəkkülündən

443 İstehsal iqtisadiyyatının xaranoji tarixi təşəkkül dövrü aşağıdakılardan hansıdır

- heç biri
- Neolit inqilabından tutmuş 1960-cı illərə qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

444 Avropada orta əsrlərin konkret tarixi sərhədləri kimi əsas götürülür

- V-XIV əsrlər
- b.e.ə. VIII əsr-b.e. V əsti
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

445 Erkən orta əsrlərin Şərq və Qərb üçün xaranoji çərçivələri aşağıdakılardan hansılardır

- Qərb V-XIII və Şərq VII-XI
- Qərb IV-XI və Şərq VII-XI
- Qərb V-XII və Şərq III-XI
- Qərb V-XI və Şərq II-XI

446 Erkən orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formallaşan iqtisadi sistem

- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

447 Klassik orta əsrlərin Şərqi və Qərbi üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- Qərb X-XIII və Şərqi IX-XI
- Qərb IV-XI və Şərqi VII-XI
- Qərb V-XII və Şərqi III-XI
- Qərb XI-XV və Şərqi XI-XVI

448 Klassik orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

449 Son orta əsrlərin Şərqi və Qərbi üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- Qərb X-XIII və Şərqi IX-XI
- Qərb XV-XVII və Şərqi XIII-XIX
- Qərb XVI-XVIII və Şərqi XVIII-XIX
- Qərb IV-XVII və Şərqi VII-XIX

450 Son orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması və ilkin kapital yığıımı
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

451 Dünya iqtisadiyyatının tarixində digərlərinə nisbətən əksər ölkələrin keçdiyi tarixi iqtisadi formasiya aşağıdakılardan hansıdır

- Heç biri
- Sosializm
- İbtidai icma
- Feodalizm

452 Feodalizmin qərarlaşması aşağıdakılardan hansı iki yolla getmişdir

- Analiz və sintez
- Təkamül və qarışq
- Sintez və Qarışq
- Sintez və Təkamül

453 Feodalizmin qərarlaşması sintez yolunun mahiyyəti özündə əks etdirir

- Tacirlər zümərəsinin elementlərindən qaynaqlanaraq
- Barbarlıq mərhələsindən qaynaqlanaraq
- Sənətkarlıq elementlərindən törəyərək
- Quldarlıq elementlərindən törəyərək

454 Feodalizmin qərarlaşması təkamül yolunun mahiyyəti özündə əks etdirir

- Tacirlər zümrəsinin elementlərindən qaynaqlanaraq
- Barbarlıq mərhələsindən qaynaqlanaraq
- Sənətkarlıq elementlərindən törəyərək
- Quldarlıq elementlərindən törəyərək

455 Feodalizmin qərarlaşlığı dövrün əsas xarakterik xüsusiyyətləri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1.Natural təsərrüfat (qapalı) – istehsal edilmiş məhsul istehsal yerində də istehlak olunur. Yəni, istehsalçı öz tələbatını ödəmək üçün məhsul istehsal edir. 2.Istehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən kənara çıxmır 3.Mübadilə - mənimsemə iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir 4.əmtəə istehsalı yoxdur 5.Bazar yoxdur 6.Geniş bazar mövcuddur 7.əmtəə istehsalı mövcuddur

- 1, 5
- 3, 4
- 1, 2
- 5, 6

456 Feodalizmin sosial-siyasi spesifikasının əsas cəhətlərinə aşağıdakılardan hansıları aid deyildir 1.Cəmiyyətin təbəqəli xarakteri 2.İerarxik struktur 3.Korporativ qurumların geniş yayılması 4.Dini dünya görüşünün hökmranlığı 5.Bazarın cografiyasının genişlənməsi 6.Qeyri ierarxik strukturun mövcudluğu

- 1, 6
- 3, 6
- 2, 6
- 5, 6

457 XI əsrden başlayaraq şəhərlərin iqtisadi əhəmiyyətinin sürətlə artma səbəbləri kimi xarakterizə edilir 1. Cəmiyyətin təbəqəli xarakteri 2.İerarxik struktur 3. Feodal asılılığından azad olma 4. Dini dünya görüşünün hökmranlığı 5. Feodalın təsir dairəsindən kənarda azad bazar, azad ticarətin mövcudluğu 6. Qeyri ierarxik strukturun mövcudluğu

- 1, 6
- 3, 6
- 2, 6
- 3, 5

458 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisi neçə mərhələdən keçmişdir

- 4
- 5
- 6
- 3

459 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin birinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılmışdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı

460 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin ikinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılmışdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər
- Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

461 Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin üçüncü mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılmışdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.
- Son orta əsrlər – “kommunal” inqilablar və şəhərlərin feodal asılılığından azad olması. Şəhər – respublikalar yaranmağa başlayır (Şimali İtaliyada → Milan, Genuya, Florensiya, Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq; Fransada → Paris, Orlean; İngiltərədə - London).
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

462 İstehsal iqtisadiyyatı formasıyasında qıldıya dedikdə başa düşülür

- Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılmışdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;
- Müəyyən peşəkar fəaliyyətlə məşğul olan insanların birliyidir
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Kənd təsərrüfatı fəaliyyətilə məşğul olan insanların birliyidir

463 Erkən orta əsrlərin sonundan etibarən Qərb ölkələri tərəfindən həyata keçirilən səlib yürüşlərinin tarixi xronalogiyası aşağıdakılardan hansı dövrü əhatə etmişdir

- 1096-1270-ci illər
- 1510-1670-ci illərə qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

464 Dünya iqtisadiyyatı tarixində neçə səlib yürüşü keçirilmişdir

- 4
- 5
- 6
- 8

465 Birinci səlib yürüşünün (1096-1099) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Heç biri
- Ərusalim Krallığı yaradılmışdır
- Kiprin istilası ilə nəticələnmişdir
- Konstantinopol fəth edilmişdir

466 Üçüncü səlib yürüşünün (1147-1149) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Heç biri
- Ərusalim Krallığı yaradılmışdır
- Kiprin istilası ilə nəticələnmişdir
- Konstantinopol fəth edilmişdir

467 Dördüncü səlib yürüşünün (1202-1204) əsas nəticəsi aşağıdakılardan hansıdır

- Heç biri
- Kiprin istilası ilə nəticələnmişdir
- Konstantinopol fəth edilmişdir
- İerusalim Krallığı yaradılmışdır

468 İstehsal iqtisadiyyatı – son orta əsrlərin tarixi xronologiyası hansı dövrləri əhatə etmişdir

- 1096-1270-ci illər
- XVI-XVIII əsrlər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

469 Fransada sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- 1870-1880-ci illərdə
- 1815-1860-ci illərdə

470 Almaniyada sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin ikinci yarısı
- XVIII əsrin sonları

471 ABŞ-da sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin birinci yarısı
- XVIII əsrin sonları

472 Yaponiyada sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin sonlarında
- XVIII əsrin sonları

473 Feodalizmin Şərqi makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- Bələdiyyə mülkiyyəti
- Qarışiq mülkiyyət
- Xüsusi mülkiyyət
- Dövlət mülkiyyəti

474 Feodalizmin Qərb makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- Bələdiyyə mülkiyyəti
- Qarışiq mülkiyyət
- Xüsusi mülkiyyət
- Dövlət mülkiyyəti

475 Feodalizmin Şərqi makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- Heç biri
- Yetkin feodalizm dövründə siyasi parçalanma
- Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi

476 Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasetin əsas cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olmaz 1. İqtisadi siyaset – ayrı-ayrı şəhərlərin yaxud ərazi vahidlərinin deyil, bütövlükdə ölkənin mənafelərinin yönəlmüşdür. 2. İqtisadi siyaset vahid mərkəzdən – dövlət tərəfindən həyata keçirilirdi. 3. İqtisadi siyaset iki mərkəzdən – dövlət və özəl sektor tərəfindən həyata keçirilirdi. 4. İqtisadi siyaset – iqtisadiyyatın kənd təsərrüfatı sferasını əhatə edirdi 5. əsas məqsədlərdən biri tədricən bütün ölkəni əhatə edəcək daxili bazarın formalasdırılmasından ibarət olunmuşdur; 6. İqtisadi siyaset – iqtisadiyyatın əsas sferalarını (kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edən tədbirlər kompleksi formasında həyata keçirilirdi.

- 1, 6
- 3, 6
- 2, 6
- 3, 4

477 Avropa sənayesində kapitalist münasibətləri sisteminin genezisi hansı tarixi dövrə təsadüf edir

- XVI-XVII əsrlər
- XVI-XVIII əsrlər
- b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

478 Böyük coğrafi kəşflərin bir proses olmaq etibarı ilə yaranması səbəbləri aşağıdakılardan hansılarıdır 1. Ön və Kiçik Asiyadan (Konstantinopol – 1453-cü il) və Avropanın bir hissəsinin türklər tərəfindən tutulması nəticəsində Avropa →Şərqi (Iran, Hindistan, Çin) ticarət yollarının qapanması 2. Tədavül vasitəsi kimi qiymətli metalların kəskin deficiti: qızıl achiği 3. Sənayenin dinamik inkişafı 4. Ticarətin dinamik inkişafı

- 1, 4
- 1, 3
- 2, 4
- 1, 2

479 Böyük coğrafi kəşflərin Qərbin tarixi-iqtisadi yüksəlişində oynadığı əsas istiqamətlərdən biri kimi aşağıdakılardan hansını qiymətləndirmək olar

- Tələb inqilabı
- Ticarət inqilabı
- Sənaye inqilabı
- Qiymət inqilabı

480 Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının neçə tipi mövcud olmuşdur

- 4
- 5
- 2
- 3

481 Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının plantasiya tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Heç biri
- Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədönlü şəkildə həyata keçirirdilər
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixişdirilməsi, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonarlar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- Müxtəlif məhsular (tütün, pambıq, şəkər çugunduru və s.) üzrə ixracə yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır

482 Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının fermer (köçürmə) təsərrüfatı tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Heç biri
- Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədönlü şəkildə həyata keçirirdilər
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixişdirilməsi, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonarlar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- Müxtəlif məhsular (tütün, pambıq, şəkər çugunduru və s.) üzrə ixracə yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır

483 Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının feodal tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- Heç biri
- Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədönlü şəkildə həyata keçirirdilər
- Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixişdirilməsi, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonarlar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- Müxtəlif məhsular (tütün, pambıq, şəkər çugunduru və s.) üzrə ixracə yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır

484 Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatları neçə mərhələdən keçmişlər

- 4
- 5
- 3
- 2

485 Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının birinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

- Heç biri
- Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
- Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
- Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər

486 Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının ikinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

- Heç biri
- Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
- Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
- Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər

487 Müstəmləkəciliyin ilk dövrlərinə xas olan ənənəvi münasibət formaları aşağıdakılardan hansılarıdır

- Heç biri
- Ekvivalent ticarət, mütəmləkə xəracının olmaması, müstəqil vergi
- Qeyri-ekvivalent ticarət, mütəmləkə xəracı, vergi talanı
- Heyvan və bitki mənşəli xammal mənbəyi idilər

488 Metropoliya→müstəmləkə münasibətlərində siyasi-hüquqi aspektən 3 yanaşmanı formalaşmışdır ki, bunlar aşağıdakılardan hansılarıdır 1. Ölkənin dövlət müstəqilliyyinin saxlanması (Latin Amerikası ölkələri) 2. Asılılığın ara-keçid formaları (protektorat – Misir, Tunis, Kuveyt, Bəhreyn və s.; mandat sistemi – Millətlər Liqasının mandati). 3. Metropoliyaya tam tabeçilik – Hindistan, Əlcəzair, Birma, Seylan, İndoneziya. 4. Ölkənin dövlət müstəqilliyyinin itirilması (Keçmiş Sovetlər Birliyi ölkələri)

- 1, 2, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 4

489 İşçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi və istehsal vasitələrinin kapitala çevrilməsini özündə ehtiva edən tarixi proses necə adlanır

- Heç biri
- Ekvivalent ticarət
- İlkin kapital yiğimi
- Qeyri-ekvivalent ticarət

490 İlkin kapital yiğiminin əsas mənbələrinə aşağıdakılardan hansıları aid deyildir 1. Müstəmləkə sistemi; 2. Dövlət istiqrazları sistemi; XVI-XVIII əsrlərdə Avropa ölkələri arasındaki müharibələr və müstəmləkə ələ keçirmə istəyi dövlətin pula olan tələbatını kəskin şəkildə artırılmışdır; 3. Azad bazar sistemi; 4. Vergi sistemi; 5. Liberal xarici ticarət sistemi; 6. Sənaye proteksionizmi – yüksək idxal rüsumları, ixrac mükafatlaşdırmaqları;

- 2, 4
- 1, 3
- 3, 5
- 1, 2

491 Ingiltərədə ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- b.e.o. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.o VI-VII əsrin II yarısına qədər

492 Fransada ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

493 Almaniyada ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- XVIII-XIX əsrin ikinci yarısı
- b.e.ə VI-VII əsrin II yarısına qədər

494 Yaponiyada ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- XV-XVII əsrlər
- XVI-XVIII əsrlər
- XVIII-XIX əsrin 70-ci illəri
- b.e.ə VI-VII əsrin II yarısına qədər

495 Manufaktura anlayışının məzmunu aşağıdakılardan hansıdır

- Yüngül sənaye sahəsi
- Mürəkkəb əmək kooperasiyası
- Sadə əmək kooperasiyası
- Ağır sənaye sahəsi

496 Manufakturanın neçə əsas forması mövcuddur

- 4
- 2
- 1
- 3

497 Aşağıdakılardan hansı heterogen manufakturanın mahiyyətini özündə əks etdirir

- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

498 Aşağıdakılardan hansı üzvü manufakturanın mahiyyətini özündə əks etdirir

- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

499 Aşağıdakılardan hansı mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

500 Ingiltərədə sənaye inqilabı nə vaxt baş vermişdir

- XV-XVII əsrlər
- XVIII əsrin sonları
- XIX əsrin 70-ci illəri
- b.e.ə VI-VII əsrin II yarısına qədər

501 Dünya iqtisadiyyatı tarixində ilk sənaye inqilabı hansı ölkədə baş vermişdir

- İspaniya
- Hollandiya
- İngiltərə
- Fransa

502 Aşağıdakılardan hansıları sənaye inqilabının əsas mərhələlərinə aid deyil 1. İstehsalın bir sahəsində tətbiq olunan maşın zəncirvari reaksiya kimi digərlərində də tətbiq zəruriliyini ortalığa qoydu; 2. Mühərrrikin təkmilləşməsi – buxar maşınlarının yaranması; 3. Sənayede texniki inqilab nəqliyyatda da kardinal dəyişikliyə səbəb oldu (Paravoz, Paraxod) 4. əkinçilik və maldarlığın dinamik inkişafı 5. İdarəetmə sisteminin təkmirləşdirilməsi məsələlərinin təkmilləşdirilməsi

- 4, 5
- 3, 4
- 2, 3
- 1, 2

503 Feodalizmin Qərb makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- Heç biri
- Yetkin feodalizm dövründə siyasi parçalanma
- Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi

504 Sənayeləşmə bir proses olmaq etibarı ilə aşağıdakı hansı mütərəqqi xarakterləri daşıyırıdı 1. əmək məhsuldarlığı və texnikadan istifadə imkanları artır 2. Şəhərlərin inkişafı sürətlənir 3. Iri sənaye və nəqliyyat mərkəzləri yaranır 4. Kəndlərdə əhalinin artım dinamikası müşahidə edilirdi 5. Xarici miqrasiya prosesləri sürətlənirdi

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

505 Feodalizmin Şərqi makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- Heç biri
- Bələdiyyə vergisi
- Feodal rentası
- Dövlət vergiləri

506 Feodalizmin Qərb makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- Heç biri
- Bələdiyyə vergisi
- Feodal rentası
- Dövlət vergiləri

507 Tarixi Şərq modeli iqtisadiyyatın strukturunun hansı iki sektorluğu ilə fəaliyyət göstərirdi

- Heç biri
- İstehsal və xidmət sektorları
- Dövlət və özəl sektorları
- Dövlət və icma sektorları

508 Dövlət pay sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- II əsrlər
- V əsrin sonları
- IX əsrin sonlarında
- III əsr

509 Bərabər sahələr sistemi nin tətbiqi hansı tarixi xranoloji dövrə təsadüf edir

- XXI əsrin əvvəllərində
- XIX əsrin sonları
- Qədim dövrdə
- Erkən orta əsrlərdə

510 Sənətkarlığın inkişafının roman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- Heç biri
- Roma prinsipləri çərçivəsində kənd təsərrüsəti mexanizmlərinin yaradılması
- Əsas prinsipə (qardaşlıq andı) istinadla qildiyaların yaranması
- Roma mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliliklərin (sexlərin) yaranması

511 Sənətkarlığın inkişafının alman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- Heç biri
- Roma prinsipləri çərçivəsində kənd təsərrüsəti mexanizmlərinin yaradılması
- Əsas prinsipə (qardaşlıq andı) istinadla qildiyaların yaranması
- Alman mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliliklərin (sexlərin) yaranması

512 Sənətkarlığın inkişafının roman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- İtaliya, İngiltərə və Skandinaviya ölkələri
- İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- İtaliya, Portuqaliya və İspaniya
- İtaliya, Pireney və Fransa

513 Sənətkarlığın inkişafının alman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- İtaliya, İngiltərə və Skandinaviya ölkələri
- İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- Fransa, Portuqaliya və İspaniya
- İtaliya, Pireney və Fransa

514 X əsrдə Şərq ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə müqayisədə neçə dəfə yüksək olmuşdur

- 5-8 dəfə yüksək olmuşdur
- 5-6,5 dəfə yüksək olmuşdur
- 5 dəfə yüksək olmuşdur
- 1,5-2 dəfə yüksək

515 İlkin kapital yiğiminin fransız metodu aşağıdakılardan hansı əsas xüsusiyyətləri ilə fərqlənirdi 1. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi böyüklüyü 2. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi kiçikliyi 3. Daxili bazarın nisbi zəifliyi 4. Daxili bazarın nisbi dinamikliliyi

- 3, 4
- 1, 4
- 2, 4
- 1, 3

516 XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud idi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturaları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturaları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adı köçəri manufakturalar

- 2, 4
- 1, 4
- 3, 4
- 1, 2

517 XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud deyildi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturaları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturaları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adı köçəri manufakturalar

- 3, 4
- 1, 4
- 2, 4
- 1, 2

518 Nəzəri baxımdan ümumi şəkildə dünya iqtisadiyyatının formalaşmasının hansı iki böyük dövrə bölünmüdüür

- Heç biri
- Genezis dövrü və böhranlı dövr
- Genezisə qədərki və qloballaşma dövrü
- Genezisə qədərki və genezisi dövrü

519 Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- Heç biri
- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yiğimi
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

520 Feodalizmin tarixi dövrlənməsinin klassik orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- Heç biri
- Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yiğimi;
- Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması

521 K.Vittfoqelin ikixəttli nəzəriyyəsi aşağıdakılardan hansı fərqliliyə söykənir

- Cənub Qərb

- Şərq-Cənub
- Şimal-Cənub
- Şərq-Qərb

522 A.İ.Fursovun fikrincə ümumdünya tarixi proses iki müstəvidə gedir onlar aşağıdakılardan hansılardır

- Avropa modeli və Qərb modeli
- Asiya modeli və Şərq modeli
- Afrika modeli və Cənub modeli
- Asiya modeli və Qərb modeli

523 Tarixi prosesin ilk ciddi dövrlənməsi hansı mütəxəssisin konsepsiyasında öz əksini tapmışdır

- D.Bell
- L.Morqan
- O.Toffler
- A.Toynbi

524 V.Oykenə görə tarixi dövrlənmədə əsas kriteriya kimi aşağıdakılardan hansı çıxış edir

- İdarəciliy sistemi
- Hakimiyyətin strukturu
- Dövlət quruluşu
- Təsərrüfatın idarəedilməsi forması

525 L.Qrininin konsepsiyasında inkişafın təkrarlanan tsikllərinin nəçə mərhələsi göstərilir

- 5
- 4
- 2
- 6

526 Çin feodalizminin əsas cəhətlərinə aşağıdakılardan hansını aid etmək olar 1.Ierarxiya normaları və vassal öhdəliklərinə dəqiq riayət edilməməsi; 2.Hakimiyyətə və vəzifələrə mümkün iddiyalarda klan qohumluq dərəcəsinin nəzərə alınmaması; 3.Ağaya sadıqlıq; 4.Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul edilmiş davranış qaydalarına əməl olunması; 5.Zadəqanlığa pərəstiş, statusa uyğun olaraq etika normalarının gözlənilməsi.

- 1, 3, 4
- 2, 3, 4
- 1, 2, 3
- 3, 4, 5

527 B.e.ə. II əsrən etibarən Roma iqtisadiyyatı əsas iki sektora bölündü 1.İqtisadiyyatın natural xarakteri 2.Qul əməyi, istehsalın primitiv texnikası 3.Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4.Quldarlıq təsərrüfat sistemi; 5.Kəndli-icma təsərrüfat sistemi

- 1, 3
- 4, 5
- 1, 2
- 3, 4

528 Qədim Yunanistanın sosial-iqtisadi və siyasi tarixi dövrlənməsinə aid deyil 1.Egey yaxud krit-miken dövrü (b.e.ə. III-II minilliklər) 2.Ibtidai icma münasibətlərinin bərpası, sonrakı prosesdə antik mülkiyyət formaları əsasında sinifli cəmiyyətin yaranması dövrü (b.e.ə. XI-IX əsrlər). 3.Arxaik dövr (b.e.ə. VIII-VI əsrlər) –

Polislərin yaranması; 4.Klassik dövr (b.e.ə. V-IV əsrlər); 5.Ellin dövrü (b.e.ə. IV-İ əsrlər) 6.b.e.ə VI-VII əsrin II yarısına qədər olan dövr 7. b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısı dövrü

- 1, 2
- 6, 7
- 1, 7
- 3, 4

529 Aşağıdakılardan hansı əks mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir
- Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir

530 Antik təsərrüfatlıq modeli dedikdə

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riyət olunmasının əlaqələndirilməsi əsasında formallaşan iqtisadi sistem
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Dini-ruhani komponentin dominantlığı sistemi

531 Antik təsərrüfatlıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan
- Qədim Roma və Qədim Misir
- Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- Qədim Yunanistan və Qədim Roma

532 Asiya təsərrüfatlıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- Şumer, Assuriya, Babilistan, Qədim Misir, Qədim Hindistan və Qədim Çin
- Qədim Roma və Qədim Misir
- Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- Qədim Yunanistan və Qədim Roma]

533 Antik təsərrüfatlıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- Heç biri
- Əkinçilik, toxuculuq və ticarət
- Əkinçilik, heyvandarlıq, sənətkarlıq
- Əkinçilik və toxuculuq

534 Asiya təsərrüfatlıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- Suvarılan əkinçilik, torpaq üzərində dövlət mülkiyyəti, irriqasiya sistemlərinin dövlət idarəetməsi
- Əkinçilik, toxuculuq və ticarət
- Əkinçilik, heyvandarlıq, sənətkarlıq
- Əkinçilik və toxuculuq

535 Antik təsərrüfatlıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- Heç biri
- Mürəkkəb əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)

- Qeyri natural təsərrüfat tipi

536 Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- Heç biri
- Natural təsərrüfat tipi. Əmtəə istehsal və bazar münasibətlərinin zəif inkişafı
- Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- Qeyri natural təsərrüfat tipi

537 Tarixəqədərki və cəmiyyətəqədərki dövr aşağıdakılardan hansı xronoloji intervalı əhatə etmişdir

- 1.6-0.04 mln il əvvəl
- İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

538 Tarixi sistemlərin tipologiyasının İ.Vallerstain versiyasına görə hansı tip burası aid deyil

- Dünya – iqtisadiyyatlar
- Dünya – imperiyalar
- Mini sistemlər
- Qarışq sistemlər

539 Dünya iqtisadiyyatının tarixində mədəni təkamüldə iki mərhələ: primitiv cəmiyyət və sivilizasiya bölgüsünü hansı tədqiqatçı tədqiq etmişdir

- D.Bell
- O.Toffler
- A.Toynbi
- L.Uayt

540 L.Uayta görə mərhələli keçidin realizasiyasında hansı inqilablar müşahidə edilmişdir 1.Aqrar 2.Sənaye
3.Yanacaq 4.Xidmət 5.Nüvə yanacağı

- 2, 3, 4
- 3, 4, 5
- 1, 2, 4
- 1, 3, 5

541 Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi əsas xarakterik cəhətlərindən deyildir

- Informasiya yığıımı
- Kapital yığıımı
- Texnaloji əmək bölgüsü
- Müəssisə - ailə münasibətləri

542 Müasir industrial cəmiyyətin qərarlaşması prosesini F. Brodel əsas etibarilə neçə dövrə ayırır

- 5
- 4
- 2
- 3

543 Neoevolusionizmin (Yeni təkamül nəzəriyyəsi) əsas etibarilə hansı prinsipdən çıxış etmişdir

- Heç biri
- Mərkəzçilik prinsipi
- Çoxspektrilik prinsipi
- Bir xəttlilik prinsipindən

544 M.Fridin konsepsiyasında sosial təkamülün neçə səviyyəsi fərqləndirilir

- 2
- 3
- 5
- 4

545 Tarixi dövrlənmə ilə əlaqədar nəzəriyyələrdə çoxxətli yanaşma ideyasına ilk dəfə aşağıdakılardan hansı tədqiqatçı müraciət etmişdir

- D.Bell
- Ş.Monteskye
- O.Toffler
- A.Toynbi

546 K.Marks görə kapitalizmə qədərki dövrü neçə mərhələyə bölünür

- 2
- 4
- 5
- 3

547 K.Marks görə kapitalizmə qədərki dövrə kecid mərhələləri bölünür

- Heç biri
- Asiya, orta əsrlər və yapon
- Afrika, asiya və alman
- Asiya, antik və alman

548 F.Engelsin Anti-Dyürinq əsərində dövlətin təşəkkülünün neçə forması təsbit edilmişdir

- 12
- 4
- 15
- 2

549 V.Oykenin Təsərrüfatın ideal tipləri konsepsiyasında idarəetmə baxımından hansı iki növü fərqləndirilir

- İdarəçilik sistemi və bazaar sistemi
- İmparrializm və demokratiya
- Ənənəvi system və qarışq sistem
- Totalitarizm və bazar təsərrüfatı

550 F.List sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin neçə mərhələsini fərqləndirir

- 5
- 4
- 2
- 1

551 F.Listin sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin əsas mərhələləri sırasına aid deyildir

- Heç biri
- Əkinçilik və əkinçilik-manufaktura
- Vəhşilik və maldarlıq
- Totalitarizm və bazar təsərrüfatı

552 L.Meçnikov inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürməklə bəşəriyyət tarixini neçə dövrə bölmüşdür

- 5
- 4
- 2
- 3

553 L.Meçnikova görə inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürülməklə bəşəriyyət tarixini hansı dövrü mövcud olmamışdır

- Göl dövrü
- Ökean dövrü
- Dəniz dövrü
- Çay dövrü

554 Tarixi dövrlənmənin futuroloji konsepsiyasının əsas tərəfdarları aşağıdakılardan hansılardır

- A.Toynbi və F.Engels
- O.Flextxeym və D.Medous
- K.Yaspersin və D.Bell
- A.Toynbi və P.Sorokin

555 İctimai inkişafın gələcək modellərinin hazırlanması ilə məşğul olan elm sahəsi aşağıdakılardan hansıdır

- Futuralogiya
- Geosiyasət
- Arxeologiya
- Geoiqtisadiyyat

556 Proqnozların xarakterindən asılı olaraq futuroloqlar əsas etibarilə hansı qruplara bölünür

- Optimist və pessemistlər
- Konservativlər
- Demokratik və liberallar
- Praqmatiklər

557 Z.Bjenzinskiyə məxsus futuroloji model aşağıdakılardan hansıdır

- Postindustrial cəmiyyət nəzəriyyəsi
- Yeni industrial cəmiyyət nəzəriyyəsi
- Texnotron cəmiyyət nəzəriyyəsi
- Vahid industrial cəmiyyət nəzəriyyəsi

558 Tarixi dövrlənmənin futuroloji interpretasiyasının optimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Toynbi və F.Engels
- A.Viner və Q.Kan
- K.Yaspersin və D.Bell
- A.Toynbi və P.Sorokin

559 Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Toynbi və F.Engels
- A.Viner və Q.Kan
- D.Medous və D.Forrester
- A.Toynbi və P.Sorokin

560 Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçılarının əsas sloqanı aşağıdakılardan hansılardır

- Heç biri
- Gələcək zəif inkişaf dinamikası ilə gələ bilər
- Gələcək gəlməyə bilər
- Gələcək qısa müddətli gələ biər

561 Aşağıdakılardan hansı futuraloji modellərə aid deyildir

- Mədəni proqnozlar
- Energetik proqnozlar
- Demoqrafik proqnozlar
- Sosio-mədəni proqnozlar

562 Tarixi dövrlənmənin riyazi modellərinin əsas tədqiqatçıları aşağıdakılardan hansılardır

- A.Panov və S. KApista
- A.Viner və Q.Kan
- D.Medous və D.Forrester
- A.Toynbi və P.Sorokin

563 İbtidai dövrün, ibtidai icmanın dağıılmağa başladığı zamanı adətən hansı era ilə bağlayırlar

- Heç biri
- Dəmir erası
- Metal erası
- Daş erası

564 Dünya iqtisadiyyatının ən qədim dövrünün əsas mərhələləri aşağıdakılardan hansılardır 1.Tarixəqədərki və cəmiyyətəqədərki dövr (1.6-0.04 mln il b.e.ə). 2. Mənimsəmə iqtisadiyyatının qərarlaşmadığı dövr (400-12 min il b.e.ə) 3.İnformasiya iqtisadiyyatının qərarlaşlığı dövr (XX-XXI əsrlər) 4.Xidmət iqtisadiyyatının formallaşdığı tarixi dövr (XX əsrlərdən bu günə qədər)

- 2, 3
- 3, 4
- 2, 4
- 1, 2

565 İbtidai icma dövrünün – mənimsəmə iqtisadiyyatının əsas xarakterik cəhətlərinə aşağıdakılar hansıları aiddir 1.Məhsuldar qüvvələrin ifrat aşağı səviyyəliliyi və ifrat ləngliklə təkmilləşməsi; 2.Təbii resursların və istehsalın nəticələrinin kollektiv sürətdə mənimsənilməsi; 3.Bərabər bölgü, sosial bərabərlik; 4.Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı; 5.Xüsusi mülkiyyət və dövlətin yoxluğu.

- Hamısı
- 3, 4, 5
- 2, 4, 5

- 1, 2, 3

566 Eneolit – mis-daş əsrinin (6 min il b.e.ə.) əsas xarakterik cəhəti kimi aşağıdakılardan hansı çıxış etmişdir

- Heç biri
- Dəmir əmək alətlərinin yaranması
- Mis əmək alətlərinin yaranması
- Daş əmək alətlərinin yaranması

567 Tunc əsri hansı xranoloji dövrü əhatə etmişdir.

- Heç biri
- Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- Avropada – 3 min il, Asiyada – IV-III min il b.e.ə.
- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.

568 Tunc əsri dövründə tunc əmək alətlərinin yayılması hansı mühüm hadisə ilə xarakterizə olunur

- Heç biri
- Dəmir əmək alətlərinin yaranması ilə
- İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- Daş əmək alətlərinin yaranması ilə

569 Dəmir əsri hansı xranoloji dövrü əhatə etmişdir

- Heç biri
- Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- 3 min il b.e.ə.
- Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.

570 Dəmir əsri dövrünün təşəkkülü hansı mühüm hadisə ilə xarakterizə olunur

- Heç biri
- İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- Daş əmək alətlərinin yaranması ilə
- Iqtisadiyyatın struktur təkmilləşdirilməsi, siyasi-iqtisadi prizmadan isə dünya imperiyalarının yaranması

571 İbtidai cəmiyyət epoxası dövr aşağıdakılardan hansı xranoloji intervalı əhatə etmişdir

- 1.6-0.04 mln il əvvəl
- 40-6 min il əvvəl
- b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

572 İbtidai cəmiyyət dövrü öz inkişafında aşağıdakılardan hansı inkişaf mərhələlərini keçmişdir 1. İlk ibtidai cəmiyyət 2.Orta ibtidai cəmiyyət 3.Son ibtidai cəmiyyət 4.Aralıq ibtidai cəmiyyət

- Hamısı
- 3, 4
- 2, 4
- 1, 3

573 Antroposioenez hansı tarixi epoxaları əhatə edir

- Imperializm və təkmərkəzçilik
- Barbarlıq və sənətkarlıq

- Vəhşilik və tiranlıq
- Vəhşilik və barbarlıq

574 İcma münasibətlərinin hələdə davam etdiyi cografî regionlar aşağıdakılardan əsas etibarilə hansılarıdır

- Şərqi Avropa, Asiya və Afrika
- Şərqi Avropa və Afrika
- Mərkəzi və Şərqi Avropa
- Asiya, Afrika və L.Amerikası

575 İqtisadi tarixi yanaşmaya görə ilk dövlətlərin yaranmasının başlıca səbəbi kimi aşağıdakılardan hansı əsasdır

- Mədəniyyətlərin inkişafı və müxtəlifliyi
- Ticarətin inkişafı
- İqtisadi inkişaf
- Sosial təbəqələşmənin dərinləşməsi

576 İlk dövlətlərin yaranmasının xronoloji tarixi aşağıdakılardan hansıdır

- Heç biri
- XIII-XV əsrlər
- V-VI əsrlərin əvvəlləri
- IV-III minillikdə (b.e.ə.)

577 Xronoloji olaraq, quldarlığın coğrafi aspektindən zaman sərhədləri aşağıdakılardan hansıdır

- Heç biri
- XIII-XV əsrlər afrika və latın amerikasında
- V-VI əsrlərin əvvəlləri avropa və asiyada
- Avropada b.e.ə. III minillikdən b.e. IV əsrin sonuna, Şərqdə isə b.e.ə. IV minillikdən b.e. VI əsrin sonuna (Afrika,Asiya)

578 Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan quldarlığa və feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Qədim Misir 2.Ön və Kiçik Asiya ölkələri 3.Qədim Hindistan 4.Qədim Pakistan 5.Qədim Yunanistan 6.Qədim İtaliya

- 5
- 2
- 4
- 3

579 Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan birbaşa feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Şərqi Slavyanlar 2.Alman tayfaları 3.Asiyanın maldar tayfaları 4.Şimali afrikalılar

- 5
- 3
- 2
- 4

580 Marksist yozuma görə quldarlıq formasiyasının əsas əlamətləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. İqtisadiyyatın natural xarakteri 2. Qul əməyi, istehsalın primitiv texnikası 3. Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4. Sənətkar əməyi, istehsalın mürəkkəb forması 5. Bazarın istehsalçı xarakteri 6. Bazarın istehlakçı xarakteri 7. Sadə əmtəə istehsalının inkişafı. Üçüncü böyük ictimai əmək bölgüsü. 8. Yunanistanda polislər, Romada bələdiyyələr

- 1, 6
- 3, 7
- 2, 4
- 3, 5

581 Qədim dünya anlayışı özündə aşağıdakılardan hansını ehtiva edir

- Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan
- Qədim Roma və Qədim Misir
- Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- Qədim şərqi, Qədim Yunanistan və Qədim Roma

582 Sivilizasiyaya ilkin keçid özündə aşağıdakılardan hansını ehtiva etmir

- Təhsil və səhiyyə sferasında baş verən keyfiyyət dəyişiklikləri
- Əmək alətləri, sosial-iqtisadi münasibətlər, idarəetmə sferasında baş verən
- Mədəni və siyasi sferada baş verən keyfiyyət dəyişiklikləri
- Dini sferada baş verən keyfiyyət dəyişiklikləri

583 Qədim şərqi tarixi iqtisadiyyatının xronologiyası aşağıdakılardan hansıdır

- Heç biri
- b.e.ə VI minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır
b.e. VII əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır
b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- b.e.ə IV minilliyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır
b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır

584 Neolit epoxasına aid qədim əkinçi və heyvandarların ilk yaşayış məskənləri aşağıdakılardan hansılardır

- Latin Amerikası
- Qədim Roma
- Qədim Çin və Qədim Yunanistan
- Nil vadisi

585 Asiya istehsal üsulunun tipik ölkəsi aşağıdakılardan hansıdır

- Latin Amerikası
- Qədim Roma
- Qədim Çin və Qədim Yunanistan
- Qədim Misir

586 b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit mədəniyyəti bazasında formalasmış dövlət aşağıdakılardan hansıdır

- Latin Amerikası
- Qədim Roma
- Qədim Çin
- Qədim Misir

587 Çin tarixinin dəmir əsri hansı xronoloji tarixi özündə ehtiva edir

- heç biri
- b.e.ə I-III əsrlər
- b.e.ə V-III əsrlər

- b.e.ə VI-VII əsrlər

588 Ən qədim sinifli cəmiyyətin xronoloji tarixi aşağıdakılardan hansıdır

- heç biri
- b.e.ə V-III əsrlərin ortalarına qədər
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından II minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

589 İnd sivilizasiyاسının əsas xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil

- Heç biri
- Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Dini-ruhani komponentin dominantlığı

590 Antik epoxanın xronoloji tarixi aşağıdakılardan hansıdır

- heç biri
- b.e.ə. VIII əsr-b.e. V əsri
- b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- b.e.ə VI-VII əsrin II yarısına qədər

591 Qədim Yunanistanda Ticarət məskunlaşmasının hansı növləri mövcud olmuşdur

- Dezinteqrasiya və integrasiya
- Anoykiya və Emporiya
- Ticarətin inkişafı və dinamik inkişafı
- Mədəniyyətlərin inkişafı və müxtəlifliyi

592 Ticarət məskunlaşmasının Emporiya növü dedikdə

- Əkinçilərin daimi məskunlaşması
- Sənətkarların daimi məskunlaşması
- Əkinçi və sənətkarların daimi məskunlaşması
- Məskunlaşan ərazi

593 Ticarət məskunlaşmasının Anoykiya növü dedikdə

- Əkinçilərin daimi məskunlaşması
- Sənətkarların daimi məskunlaşması
- Əkinçi və sənətkarların daimi məskunlaşması
- Məskunlaşan ərazi

594 Qədimşərq (asiya) təsərrüfatlıq modeli dedikdə

- Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem
- Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi sistemi
- Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- Dini-ruhani komponentin dominantlığı sistemi

595 Tarixi dövrlənmənin marksist nəzəriyyəsinə görə ictimai-iqtisadi formasiyanın əsas elementləri kimi aşağıdakılardan hansılar çıxış edir

- Ideoloji, siyasi, hüquqi və dini münasibətlər
- İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı

- Əmək cismi və əmək aləti
- Sınıfı struktur, nəsil, tayfa, xalq və millət

596 İctimai-iqtisadi formasiya termini ilk dəfə elmi ədəbiyyata kim tərəfindən gətirilmişdir

- Ş.Monteskie
- K.Yaspers
- K.Marks
- U.Rastou

597 K.Marksın Antik istehsal üsulu anlayışı ilk dəfə müəllifin hansı əsərində öz əksini tapmışdır

- Heç birində
- Siyasi iqtisadın tənqidinə dair
- Kapital
- Alman ideologiyası

598 İndisturial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansıları gətirmişdir

- D.Bell və Ş.Monteskie
- O.Kont və Q.Spenser
- O.Kont və O.Toffler
- U.Rastou və O.Toffler

599 Postindisturial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansı gətirmişdir

- D.Bell
- O.Kont
- O.Toffler
- U.Rastou

600 Lokal sivilizasiyalar nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- D.Bell
- Q.Spenser
- O.Toffler
- A.Toynbi

601 Xətti tarix nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- D.Bell
- K.Yaspersin
- O.Toffler
- A.Toynbi

602 Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi üstün cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Demokratik cəmiyyətə keçidin təmin edilməsi 3.Universalizm – onun prinsipləri istənilən ölkə yaxud ölkələr qrupu üçün keçərlidir. 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Tarixi təkvariantlı və bir xətli proses kimi nəzərdən keçirir.

- 3, 4, 5
- 1, 2, 3
- 2, 4, 5
- 1, 3, 4

603 Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi çatışmayan cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Sivilizasiyalar arası əlaqə nəzərə alınır 3.Sivilizasiyaların tipologiya kriteriyalarının amortiflugu 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Təkrarlanma fenomeninə heç bir şəhər verilmir

- 1, 4
- 2, 5
- 3, 4
- 1, 3

604 Tarixi dövrlənmənin sivilizasiya nəzəriyyəsinə görə

- Ideoloji, siyasi, hüquqi və dini münasibətləri təşkil edir
- İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı təşkil edir
- İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmuş “mədəni-tarixi tiplər” yaxud öz inkişafında bir sıra ardıcıl mərhələlərdən keçən “sivilizasiya” təşkil edir.
- İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmamış “mədəni-tarixi tiplər” təşkil edir

605 Sivilizasiya – xalqlar və regionlarda mədəniyyətin inkişafının müəyyən pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- A.Toynbi və F.Engels
- L.Morqan və F.Engels
- K.Yaspersin və D.Bell
- A.Toynbi və P.Sorokin

606 Sivilizasiya – ictimai inkişafın barbarlıqdan sonra gələn pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- [yeni cavab]
- L.Morqan və F.Engels
- K.Yaspersin və D.Bell
- A.Toynbi və P.Sorokin

607 S. Xanqinhton sivilizasiya nəzəriyyəsi çərçivəsində neçə müasir sivilizasiyanı fərqləndirir

- 3
- 8
- 5
- 4

608 A.Tyonbiyə görə Sivilizasiyanın təsnifatında istifadə olunan kriteriyallardan həmişə sabit qalanları aşağıdakılardan hansılarıdır

- Heç biri
- Siyasi və mədəni konyuktura
- Kapital və torpaq
- Din və onun təşkili forması və ərazi əlaməti

609 A.Tyonbinin Ölü sivilizasiyalar adlandırdığı sivilizasiyaların sayı neçədir.

- 14
- 4
- 5
- 3

610 A.Tyonbinin doğulmamış adlandırdığı sivilizasiya aşağıdakılardan hansıdır

- Meksikan
- Çin
- Misir
- Skandinaviya

611 A.Tyonbiyə görə müvəffəqiyətlə inkişaf edən sivilizasiyalar hansı mərhələlərdən keçirlər

- Yaranma, durğunluq və süqut
- Yaranma, artım və süqut
- Artım,durğunluq və süqut
- Yaranma, artım,durğunluq və süqut

612 Lokal sivilizasiya nəzəriyyəsinin əsas zəif cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar

- Hec biri
- Ayrı-ayrı sivilizasiyalar mövcudlug dövrü eyniləşdirilir
- Regional səpgidə baş vermiş hadisələr özünü hər zaman doğrultmur
- Ayrı-ayrı sivilizasiyaların yaranması və süqutu səbəbləri müxtəlidir

613 İndisturial sivilizasiya dövrü hansı tarixi dövrü əhadə etmişdir.

- XVIII əsr
- XV-XVI əsrlər
- VI-XIII əsrlər
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri

614 Ilkin feodalizm sivilizasiyası dövrü hansı tarixi dövrü əhatə etmişdir

- V-VI
- XI-XIII əsrlər
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri
- VI-XIII əsrlər

615 Postindisturial sivilizasiya dövrü hansı tarixi dövrü əhatə etməkdədir

- XVIII əsr
- XV-XVI əsrlər
- XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- XVIII əsrin 60-ci illəri-XX əsrin 70-ci illəri

616 İqtisadiyyatın tarixi dövrlənməsi hansı supersiklləri əhatə etməkdədir

- Indisturial era
- Qədim dünya orta əsrlər və feodalizm dövrü
- Qədim dünya və orta əsrlər dövrü
- Qədim dünya, indisturial və postindisturial era

617 Modernizm nəzəriyyəsinin M.Veber versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəylilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

618 Modernizm nəzəriyyəsinin Q.Zimmel versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

619 Modernizm nəzəriyyəsinin U.Tennis versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

620 Aşağıdakılardan hansı informasiya iqtisadiyyatının əsas təzahür aspekti kimi qəbul edilə bilinər

- İnfomasiya iqtisadiyyatı - “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu ilə yaranmışdır
- İnfomasiya iqtisadiyyatı - kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişidir
- İnfomasiya iqtisadiyyatı-beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevriləməsidir
- İnfomasiya iqtisadiyyatı – infomasiya istehsalın amili, istənilən iqtisadi sistemin fundamental resurslarından biridir

621 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- Qeyri-bərabərliyi aradan qaldırır
- Bir istiqamətlidir, alternativsizdir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

622 Qloballaşma dixotomiyasına görə hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Qeyri-bərabərliyi aradan qaldırır
- Bir istiqamətlidir, alternativsizdir
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

623 Aşağıdakılardan hansı qloballaşma prosesinin informasion inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevriləmələri
- İşgüzar münasibətlərin, , iqtisadi və maliyyə infomasiyalarının mübadiləsi prosesində istifadə edilən rabitə vasitələrinin radikal şəkildə dəyişməsi

624 Aşağıdakılardan hansı qloballaşma prosesinin sosiomədəni inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevriləmələri
- Milli dəyərlər sisteminin həm mövcudluq, həm də təsir imkanları baxımından zəifləməsi

625 Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir

- Dövlət nəzarətinin zəifləməsi, əmtəə, xidmət, kapital və insanların ölkələrarası miqrasiyasının sərbəstləşdirilməsi
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevriləmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

626 Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Əmtəə, xidmət, kapital və s. Bazzarda və ümumilikdə ticarət sferasında liberal dəyərlərin qərarlaşması
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

627 Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Təsərrüfat-istehsal fəaliyyətinin təşkilinin beynəlxalq formalarının (TMK və TMB) yaranması
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

628 Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Əmtəə, xidmət və kapitalın miqrasiyası yolunda maneələri aradan qaldırmağa imkan verən yeni texnologiyaların sürətlə yayılması

629 Aşağıdakılardan hansı qloballaşma prosesinin informasion inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Maliyyə və əmtəə bazarlarının birləşməsini təmin edən qlobal şəbəkənin yaranması

630 Aşağıdakılardan hansı qloballaşma prosesinin sosiomədəni inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- Liberal dəyərlərin qlobal miqyaslı qərarlaşması prosesinin başlanması

631 Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

632 Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

633 Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid

634 Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir

- “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi

635 Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış etmir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - sosiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- 2, 4, 6
- 1, 3, 5
- 3, 4, 5
- 1, 2, 3

636 Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış edir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - sosiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- 4, 5, 6
- 1, 3, 5
- 3, 4, 5
- 1, 2, 3

637 Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi 3. Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritet mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqişəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası

- 4, 5, 6
- 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 3

638 Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi; 3. Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritet mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqişəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası

- 2, 5, 6
- 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 3

639 Aşağıdakılardan hansı iqtisadi qloballaşmanın mahiyyətini daha dəqiq şəkildə özündə əks etdirmişdir

- Heç biri
- Qloballaşma – hər hansı bir regionun dinamik iqtisadi inkişafıdır
- Qloballaşma – mədəniyyətlərarası dialoğun dinamik xarakter kəsb etməsidir
- Qloballaşma – iqtisadi inkişafın yüksək səviyyəyə çıxmasıdır

640 Aşağıdılardan hansı qloballaşmanın mahiyyətini daha dəqiq şəkildə özündə əks etdirmişdir

- Heç biri
- Qloballaşma – hər hansı bir regionun dinamik inkişafıdır
- Qloballaşma – tarixi proseslərin sürətlənməsidir
- Qloballaşma - mədəniyyətlərarası və geosiyasi münasibətlərin xüsusi keyfiyyət halıdır

641 Aşağıdakı tədqiqatçılardan hansı qlobalaşma ilə əlaqədar ciddi tədqiqatlar aparmışdır

- K.Ome
- O.Kont
- O.Toffler
- U.Rastou

642 Qloballaşma termini elmi ədəbiyyata ilk dəfə kim tərəfindən gətirilmişdir.

- T.Levit
- O.Kont
- O.Toffler
- U.Rastou

643 AB-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 89 %
- 49%
- 79 %
- 69 %

644 Kanada ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 80 %
- 40%
- 70 %
- 60 %

645 Yaponianın ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 87 %
- 47%
- 77 %
- 67 %

646 ABŞ-nın ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- 80 %
- 40%
- 70 %
- 60 %

647 Xidmət iqtisadiyyatının (postindustrial cəmiyyət) keyfiyyət yeniliyinin əsasında dayanan başlıca məsələ aşağıdılardan hansıdır

- Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi
- Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi
- Məhsul istehsalının dinamik xarakter kəsb etməsi
- Aqrar sektorun dinamik inkişafı

648 Üçüncü elmi-texniki inqilab məzmun və nəticə tutumu baxımdan hansı iki dövrə bölünür

- 1940-1960-ci illər və 1970-ci ildən sonra
- 1920-1930-ci illər və 1990-ci ildən sonra
- 1950-1979-ci illər və 1980-ci ildən sonra
- 1913-1938-ci illər və 1960-ci ildən sonra

649 Üçüncü elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
- İctimai həyatın bütün sferalarına – siyasetə, ideologiyaya, mədəniyyətə psixologiyaya və s. təsir göstərməsi ilə
- Rəqəmsal texnologiyanın tətbiqi ilə
- Kosmik texnologiyaların tətbiqi ilə

650 İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önemli rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3
- 1, 5
- 4, 5
- 1, 2

651 Modernizm nəzəriyyəsinin U.Dyükqeym versiyası hansı istiqamətdən çıxış edir

- “Mexaniki həmrəyılıkdən” “üzvi həmrəyliyə” keçid prosesindən
- “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- Mədəniyyətin abstraksiyasına yönəlmüş versiyasından
- Mədəniyyətin rasionallaşdırılmasından

652 Aşağıdakılardan hansı dünya iqtisadiyyatının inkişafında V mərhələni özündə əks etdirir

- İnformasiya iqtisadiyyatı
- Sənaye iqtisadiyyatı
- Aqrar iqtisadiyyat
- Xidmət iqtisadiyyatı

653 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

- Alternativi var; milli identiklik
- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

654 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

- Qeyri-bərabərliyi aradan qaldırır
- Bir istiqamətlidir, alternativsizdir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

655 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Alternativi var; milli identiklik
- Qeyri-bərabərliyi aradan qaldırır

656 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- Alternativi var; milli identiklik
- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

657 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Qeyri-bərabərliyi aradan qaldırır
- Alternativi var; milli identiklik

658 Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- Alternativi var; milli identiklik
- Qeyri-bərabərliyi daha da dərinləşdirir
- Kütləvi şəkildə ədalətsizlik doğurur
- Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

659 İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
- Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- Rəqəmsal texnalogiyanın tətbiqi ilə
- Kosmik texnologiyaların tətbiqi ilə

660 İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə
- Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- Rəqəmsal texnalogiyanın tətbiqi ilə
- Kosmik texnologiyaların tətbiqi ilə

661 Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3
- 1, 5
- 4, 5
- 1, 2

662 Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları aiddir 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- 2, 3, 5
- 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 3

663 Üçüncü elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- XXI əsrin əvvələrindən etibarən
- XV-XVII əsrlər
- XVIII əsrin sonu-XIX əsr
- XVI-XIX əsrlər

664 İkinci elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- XIX əsrin sonu-XX əsrin əvvələri
- XV-XVII əsrlər
- XVIII əsrin sonu-XIX əsr
- XVI-XIX əsrlər

665 Birinci elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- 1913-1970-ci illər
- XV-XVII əsrlər
- XVIII əsrin sonu-XIX əsr
- XVI-XIX əsrlər

666 Dünya iqtisadiyyatında elmi-texniki inqilablar seriyasının sayı

- 4
- 3
- 2
- 1

667 Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aid deyil 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- 3, 5
- 4, 5
- 3, 4
- 1, 2

668 Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

- 1, 3
- 3, 4
- 2, 3

1, 2

669 Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

1, 3
 3, 4
 2, 3
 1, 2

670 İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

1, 4, 5
 3, 4, 5
 2, 3, 4
 1, 2, 3

671 İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

4, 5
 3, 5
 2, 3
 1, 2

672 İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniymanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafi 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

2, 3, 6
 4, 5, 6
 2, 3, 4
 1, 2, 3

673 İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniymanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafi 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

2, 4, 6
 4, 5, 6
 2, 3, 4
 1, 2, 4

674 Modernist yanaşma tarixi dövrlənmədə neçə mərhələni özündə ehtiva etməkdədir

- 6
- 4
- 5
- 3

675 Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları addır 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- 1, 3, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

676 Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Xidmət iqtisadiyyatı dövrü 1970-2000-ci illər
- Böyük cəgəri kəşflər mərhələsi XV-XVII əsrlər
- Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər

677 II dünya müharibəsinin tarixi xanaloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- 1939-1945-ci illər
- 1941-1945-ci illər
- 1950-1979-ci illər
- 1914-1918-ci illər

678 Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın ən əsas başvermə səbəbi aşağıdakılardan hansıdır

- İstehsal →istehlak cütlüyündə yaranan ziddiyətlər
- Əsas iqtisadi resursların kəskin şəkildə azalması
- Ekoloji situasiyanın pisləşməsi
- Sivil dəyərlər sistemində substansional dəyişikliklərə

679 Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın tarixi xanaloji dövrü aşağıdakılardan hansıdır

- 1939-1945-ci illər
- 1929-1933-cü illər
- 1950-1979-ci illər
- 1914-1918-ci illər

680 I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

- 3, 4, 5
- 2, 3, 5
- 2, 3, 4
- 1, 2, 3

681 I dünya müharibəsinin ümumi hərbi xərcləri nə qədər təşkil etmişdir

- 2,5 mldr ABŞ dolları
- 100 mldr ABŞ dolları
- 1,2 mldr ABŞ dolları
- 200 mldr ABŞ dolları

682 Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. XX əsrin əvvələrindən başlayaraq Almanyanın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sıxışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafı

- 2, 4, 6
- 3, 5, 6
- 2, 3, 4
- 1, 2, 4

683 Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir 1. XX əsrin əvvələrindən başlayaraq Almanyanın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sıxışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafı

- 2, 4, 6
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 4

684 Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsində rifaha birbaşa zərbə vuran əsas nəhəng tarixi hadisələr aşağıdakılardan hansılardır 1. I dünya müharibəsi (1914-1918) 2. Dünya iqtisadi böhranı (1929-1933) 3. İsrail dövlətinin yaranması (1948) 4. II dünya müharibəsi (1939-1945) 5. Dünya sosialist sisteminin yaranması (1917-1991) 6. Rusiya Federasiyasının müstəqillik əldə etməsi (1991)

- 1, 2, 4, 6
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 1, 2, 4, 5

685 I dünya müharibəsinin tarixi xanaloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- 1939-1945-ci illər
- 1941-1945-ci illər
- 1950-1979-ci illər
- 1914-1918-ci illər

686 Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsinin məzmun tutumu baxımdan hansı iki dövrə bölünür

- 1940-1945-ci illər və 1990-1999-ci illər
- 1920-1930-ci illər və 1970-1990-ci illər
- 1950-1979-ci illər və 1980-2000-ci illər
- 1913-1938-ci illər və 1938-1991-ci illər

687 Xidmət iqtisadiyyatına keçid dünya iqtisadiyyatında hansı dəyişikliklərə səbəb olmuşdur

- Aqrar sektorun dinamikasının kəskin şəkildə aşağı düşməsi
- İstehsalın dinamikasının kəskin şəkildə aşağı düşməsinə
- Neqativ inkişaf tendensiyalarına
- Sivil dəyərlər sistemində substansional dəyişikliklərə

688 Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi xarakterik məqam aşağıdakılardan hansıdır

- Heç biri
- “Xidmət” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- “İstehsal” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- “İstehsal” iqtisadiyyatının “xidmət” iqtisadiyyatına keçidi dövrü

689 Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi tarixi xronoloji dövr aşağıdakılardan hansıdır

- Heç biri
- 2000-ci ildən sonrakı dövr
- 1990-cı ildə etibarən
- 1970-ci ildən etibarən

690 Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aiddir 1. Xarici ölkə bazarı 2. Regional bazar
3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- 2, 4, 6
- 4, 5, 6
- 2, 3, 4
- 1 , 2, 3

691 Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2. Regional bazar
3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- 2, 4, 6
- 4, 5, 6
- 2, 3, 4
- 1 , 2, 3

692 Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aiddir 1. Xarici ölkə bazarı 2. Regional bazar
3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1 , 2, 3

693 Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2. Regional bazar
3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar

- 2, 4
- 4, 5
- 2, 3
- 1 , 2

694 Tipologiyasına görə bazarın əsas etibarılə hansı növləri fərqləndirilmir

- Heç biri
- Şəhər və kənd bazarı

- Mərkəz və əyalət bazarı
- Daxili və xarici bazar

695 Bazarın instrumental anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- Heç biri
- Mal, xidmət, informasiya, pul, kredit, kapital üzrə alqı-satqı əməliyyatlarının aparıldığı yer
- İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur

696 Bazarın kateqoriyal anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- Heç biri
- Xidmət sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur

697 Dünya iqtisadiyyatının üçüncü inkişaf mərhələsi hansı tarixi-xanaloji dövrü əhatə etmişdi

- 1913-1970-ci illər
- XV-XVII əsrlər
- 1870-1913-cü illər
- XVI-XIX əsrlər

698 Fransada kapitalist münasibətlərinin genezisi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- VII-XVIII əsrlər
- XIX əsrin sonu XX əsrin əvvəlləri
- e. ə. 400 min il – 5 min il
- XVI əsr XVIII əsrin sonlarına qədər

699 Dünya iqtisadiyyatının ikinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Heç biri
- Böyük cografi kəşflər mərhələsi XV-XVII əsrlər
- Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər

700 Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- Heç biri
- Böyük cografi kəşflər mərhələsi XV-XVII əsrlər
- Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər

701 Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aid deyil 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. Müəssisə 6. Səhmdar cəmiyyət

- 2, 4
- 2, 3
- 1, 2
- 5, 6

702 Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aiddir 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. TMK 6. TMB

- 1, 2, 4, 5
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 1 , 2, 3,4

703 İnhisarçı birliklərin əsas etibarilə neçə təşkilati-hüquqi forması mövcuddur

- 4
- 6
- 3
- 5

704 Modernist yanaşmaya görə tarixi dövrlənmənin mərhələləri ardıcılılığı aşağıdakılardan hansıdır

- İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr
- İbtidai (tarixəqədrki) dövr, industrial dövr və postindustrial dövr
- Industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr
- İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr

705 G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir
1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6.
Sənaye məhsulları üzərində inhisar

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1 , 2, 3

706 Qərb iqtisadçıları G.Dolan və D.Lindsey inhisarın əsasən neçə növünü fərqləndirirlər

- 4
- 3
- 2
- 1

707 Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1.
İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnoloji inhisar 5. İqtisadi inhisar 6.
Sənaye məhsulları üzərində inhisar

- 2, 4
- 4, 5
- 2, 3
- 1 , 6

708 Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir 1.
İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnoloji inhisar 5. İqtisadi inhisar 6.
Sənaye məhsulları üzərində inhisar

- 1, 2, 4, 5
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 1 , 2, 3, 4

709 Müasir yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- 4
- 3
- 2
- 1

710 Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- 4, 5
- 3, 4
- 2, 3
- 1, 2

711 Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- 2, 4, 5
- 3, 4, 5
- 2, 3, 4
- 1, 2, 3

712 Kalssik yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- 4
- 3
- 2
- 1

713 İnhisarın yaranması tarixinin bazar mərhələsinin alt mərhələləri aşağıdakılardan hansılarıdır

- Heç biri
- Bazar dövrü və cografî kəşflər dövrü
- Bazara qədərki və klassik inhisar dövrü
- Klassik və müasir inhisar dövrü

714 İnhisarın yaranması tarixinin əsas mərhələləri aşağıdakılardan hansılarıdır

- Heç biri
- Bazar dövrü və cografî kəşflər dövrü
- Bazara qədərki və informasiya iqtisadiyyatı dövr
- Bazara qədərki dövr və bazar dövrü

715 Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə etmirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin geniş vüsət alması; 3. əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- 2, 5
- 3, 4
- 2, 4
- 1, 2

716 Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə edirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin dağılması; 3. Əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. Əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- 2, 3, 4
- 1 , 2, 3
- 2, 3, 4
- 3, 4, 1